



Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.

Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və ədalətlərinin, qanuni mənafələrinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, habelə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının təmin edilməsi məqsədilə **qərara alınır**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri nəzərə alınaraq, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsinin altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etsin;

1.3. fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etsin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2024-cü il

Paşinyanı ciddiyyə almaq lazım deyil

Rəsmi İrəvan sülhdən danışsa da, müharibəyə hazırlıq görür

Ermənistanın və onun Avropadakı havadarlarının süni ara qarışdırmasına baxmayaraq, rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, regional sabitliyin, təhlükəsizliyin təmini məqsədilə İrəvana sülh, əməkdaşlıq təklifləri edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev fevralın 26-da - Xocalı soyqırımının ildönümündə Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yeni sahib axtarışında olan, onun-bunun qucağına sığmayan Ermənistan xəbərdarlıq etdi ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul edərək ölkəmizə qarşı ərazi iddialarından əl çəkməkdir.

Azərbaycanın yerinə yetirdiyi tarixi missiya



Ölkəmizlə əməkdaşlıq Avropa üçün strateji əhəmiyyətli məsələlərdəndir

Azərbaycan Prezidenti "Dünya, Avropa və İtaliya haqqında bilgiler" mövzusunda həsr olunmuş Beynəlxalq Çernobbi Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışı zamanı dedi: "...Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, - yeri gəlmişkən, Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşdır, - 120 ölkəni birləşdirən Qoşulma Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcəyik".

Azərbaycan və İtaliya hər bir cəmiyyətin gələcəyini yaradan təhsil sahəsində də uğurlu əməkdaşlıq edir. "Biz hazırda

humanitar məsələlər üzərində fəal şəkildə işləyirik" deyən Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti - Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabiləri bu müştərək təsisi yaradıb. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyaçaqlar.

Uzaq sahillər yaxın olanda...

İtaliyanın Azərbaycanla qarşılıqlı maraqlara cavab verən əlaqələri digər Avropa ölkələri üçün örnək ola bilər

İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. 1997-ci ilin mart ayında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis edib. O zamanın üzü bəri Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurlu fəaliyyət göstərirlər. "İşğaldan azad olmuş ərazilərdə İtaliya şirkətlərinin gördüyü işlər Türkiyə şirkətlərindən sonra ikinci yerdədir". Bu sözləri Prezident İlham Əliyev hələ iki il əvvəl İtaliyanın "Il Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bildirmişdi. Fikirlərini faktlarla əsaslandıraraq dövlətimizin başçısı o zaman demişdi: "Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su-elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şirkətin adı "Ansaldo"dur. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su-elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var".

Ermənistan sülh prosesinə zərbə vurur

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən cari ilin iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan təqribən 70 gün sonra şərtlərini göndərib. Bir neçə gün öncə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycanca təqdim edilmiş "sülh sazişi" layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılıb müddəaları ehtiva edir.

Əslində, Ermənistan tərəfi layihədə öz əksini tapması zəruri olan müddəaları çıxarıb və bununla da layihənin imzalanmağa hazır olduğunu iddia edib. N.Paşinyan isə 10 sentyabr tarixində "Yerevan Dialoqu" adlı forumda çıxışında xarici işlər nazirinin fikirlərini təkrarlayıb. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan rəsmilərinin "sülh sazişi" layihəsinə razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbul edilməzdir. "Bir daha xatırladıq ki, Ermənistan tərəfinin "sülh sazişi" layihəsinin hansı formada imzalanmağı niyyətində olduğunu asanlıqla, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"no çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır", - deyərək Azərbaycan XİN-in şərhində bildirilib.

Qeyd edək ki, Ermənistan rəsmiləri gələcəkdə də Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsi məqsədilə qeyd olunan istinad konstitusiyadan çıxarmamaq üçün artıq riyakarlığa əl atmağa başlayıblar.

Qarabağ və Şərqi Zəngəzur bütün dünya üçün nümunə ola biləcək regiona çevrilir

Hazırda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda nəhəng bərpa-quruculuq işləri icra olunur. Bir çox işlər görülüb başa çatdırılısa da, hələ görüləcək işlər çoxdur. Ancaq bu günə qədər görülən işlər minlərlə soydaşımızın doğma yurdlarına qayıtmasına imkan verir. Hər gün Bakıdan və bölgələrdən insanların sevinc göz yaşları ilə doğma el-obalarına qayıtdıqlarının şahidi oluruq. Həm də ona şahid oluruq ki, qayıdandan onlar üçün yaradılan şəraitə görə dövlətimizdən və onun başçısından yerdən göyüdək razıdırlar.

Soydaşlarımızın doğma yerlərinə qayıtması ilə yanaşı, bu bölgənin iqtisadi potensialından istifadə edilməsi, orada yaşayan əhalinin məşğulluğunun təmin olunması, həmçinin digər sosial problemlərin həlli də dövlətin diqqət mərkəzindədir. Regionda



icra edilən böyük-küçük layihələrin hər birində bu məsələlər diqqətə alınır.

Ağdam rayonu bölgənin ən böyük yaşayış məntəqəsi olub. Vaxtilə rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələ-

ri də inkişaf etmişdi. Bu gün də yenidən qurulan Ağdamda yaşayış evləri ilə paralel olaraq sənaye müəssisələri də yaradılır.

Azərbaycanın COP29 hədəfləri bəllidir

Sentyabrın 6-da İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgiler" mövzusunda həsr olunmuş Beynəlxalq Çernobbi Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın COP29-a evsahibliyindən və hazırlıqlardan bəhs edib.

Bu sammit həm də Azərbaycanın ənənəvi enerji ilə "yaşıl enerji" potensialı, ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunun dünyaya təqdimatı olacaq. Yəni dünyanın ən böyük beynəlxalq tədbiri hesab edilən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu sammit dünya ictimaiyyətinin diqqətini iki həftə ərzində ölkəmi-



zə və Azərbaycan vasitəsilə Cənubi Qafqaza yönəlməsinə imkan yaradacaq. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəmiz COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşlığa göstərəcək ki, "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir.

İqtisadi Şüranın növbəti iclası keçirilib

Sentyabrın 11-də İqtisadi Şüranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şüranının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal bütçələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meyilləri, bütçə proqnozlarında istifadə olunan əsas fərzəyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, bütçə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə bütçə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Bö-



yük qaydışı programının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı bütçə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri, həmçinin digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cəbraylovun, maliyyə naziri Samir Şərifovun, Mərkəzi Bankın sədri Taleh Kazimovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin bütçə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir



Sentyabrın 11-də baş prokuror Kamran Əliyev Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Ömər Kərkəzi qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tarixən milli köklərə söykənən münasibətlərimizin bütün sahələrdə dinamik inkişaf etdiyi bildirilərək, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi sərəfərləri və apardıqları uzaqgörən xarici siyasət nəticəsində əlaqələrimizin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə

Qarabağda geniş bərpa-quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyununda Xankəndi Şəhər Prokurorluğunun tənənləli açılış mərasiminin keçirildiyini bildirilərək, bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Baş prokuror bu ilin payızında ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən COP29-a və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına evsahibliyi edəcəyini bildirib.

Ömər Kərkəz ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirilərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı iştirak edib.

Rusiya XİN: "Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır"

"Rəsmi İrəvan Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatların müddəalarını manipulyasiya etməyə çalışır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə söyləyib.

O xatırladı ki, söhbət beynəlxalq hüquqdan və tərəflərin imzaladığı sənədlərdən gedir.

M.Zaxarova vurğulayıb ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla-



ra uyğun olaraq, qeyd edilən tərəflərin maraqlarını qeydşərtsiz nəzərə alaraq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə açılmasının tərəfdarıdır.

Diplomatın sözlərinə görə, Rusiya tərəfi bu öhdəliklərə sadıq qalır.

"Biz əminik ki, belə bir düstür təkə Baki və İrəvanın deyil, bütün qonşuların maraqlarına cavab verir. Mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran, Türkiyəni nəzərdə tuturam", - deyərək Rusiya XİN-in nümayəndəsi bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi üzrə Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işi dayanır. "Təəssüf ki, bu qrupda iş dayanıb. Amma bu, bizim gələcəkdəki əməkdaşlığımızı məhdudlaşdırmayacaq. Düşünürəm ki, bunun kimin günahı üzündən baş verdiyini təxmin edə bilərsiniz", - deyərək vurğulayıb.

Ayxan HACIZADƏ: "1918-ci il

İstiqlal Bəyannaməsində Ermənistanla qarşı heç bir ərazi iddiası mövcud deyil"

"Azərbaycan Konstitusiyası ilə Ermənistan konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq ehtiyacı heç bir nəticə verməyəcək. Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1918-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistanla qarşı heç bir ərazi iddiası mövcud deyil".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr ta-



rixdə "İrəvan dialoqu" adlı forumda çıxışı zamanı Azərbaycanla qarşılaşdığı fikirlərə dair şərhində yer alıb.

"Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad etməz" müddəasının qeyd edərək, bu ölkənin konstitusiyasında yer alan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəşə yaxşı məlum olan faktır", - deyərək vurğulayıb.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbuüz mövqələrdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.



Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüldü.

Bahar MURADOVA: "Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb"

Çinin Şandon əyalətinin Cindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, ŞƏT-in, Ümumçin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatlığı ilə keçirilən forumda ŞƏT-in üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılına müraciəti oxunub.

Forumun açılış mərasimində çıxış edən Çinin dövlət müşaviri, Ümumçin Qadınlar Federasiyasının sədri Şen Çin, Özbəkistan Baş nazirinin müavini Zülxayro Maxkamova, Çinin Avrasiya məsələləri üzrə nümayəndəsi Liu Huey, ŞƏT-in Baş katibi Can Min və başqaları qadınların rəqəmsal iqtisadiyyatda iştirakı, eləcə də sosial sferada rəqəmsallaşmanın qadınların da hüquq və imkanlarını artırdığını bildiriblər.

Forumun panel iclasında çıxış edən Bahar Muradova dəyişən dünyamızın çağırışlarına birgə cavab üçün bir çox sahələrdə əməkdaşlıq münasibətlərini intensivləşdirməyə ehtiyac yarandığını vurğulayıb, rəqəmsallaşma sahəsində ən yüksək standartları hədəfləyən islahatlar və yeni texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə qadınların iqtisadi fəallığının artırılması üçün geniş imkanların yaradıldığını bildirib.



O qeyd edib ki, dövlət-özəl tərəfdaşlıq vasitəsilə qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artırılmağa müvəffəq olur, ictimai həyatda daha fəal iştirak etməklə güclü və inklüziv cəmiyyət quruculuğuna əvəzsiz töhfələr verirlər. Komitə sədri rəqəmsal xidmətlərin tətbiqi sahəsində "ASAN Xidmət" modelinin Azərbaycan brendi kimi böyük nüfuz qazandığını, bir neçə ölkədə onun tətbiqinə marağın artdığını deyib.

B.Muradova Azərbaycanın dost və yaxın ölkələrdə də bu sahədəki çətinliklərin aradan qaldırılmasına, inkişaf və vətəndaş rifahına əsaslanan cəmiyyət quruculuğuna rəqəmsal xidmətlər vasitəsilə töhfə verməyə, həmçinin əməkdaşlığa hazır olduğunu bildirib.

O, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradan belə təşəbbüslərin tətbiqə gətirilməsinə diqqətini vurub.

Komitə sədri Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat-logistika potensialı sayəsində "Şərqi-Qərb", "Şimal-Cənub" dəhlizləri üzərində geostrateji rola malik olduğunu diqqətə çatdırıb. B.Muradova Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə də məlumat verib. Bildirib ki, COP29-un Təşkilat Komitəsinin, icraçı qurumunda, eləcə də bütün səviyyələrdə işçi və könüllü heyətdə qadınların yüksək təmsilçiliyinə nail olub.

Forum işini sentyabrın 12-də davam etdirəcək.

Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında dördüncü yerdədir

Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi, ilkin hesablamalara görə, 2023-cü ilin aprel-iyun ayları ilə müqayisədə 10,3 faiz artaraq 574,3 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, artım əsasən kapital və borc öhdəlikləri hesabına baş verib. Bu dövrdə təkrar investisiyalar 8,9 faiz azalaraq 451,3 milyon dollar təşkil edib.

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatan ölkələr sırasında Böyük Britaniya, Yaponiya və Maltadan sonra dördüncü yerdədir.



Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Sentyabrın 11-də Tailandın Xarici İşlər Nazirliyinin və aidiyyəti qurumlarının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

BBMM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Rovan Həsənov qonaqlara Azərbaycandakı multikulturalizm siyasəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə multikultural dəyərlər əsrlərdən bəridir son dərəcə önəmli yer tutur, burada müxtəlif ıqalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar. İcraçı direktor vurğulayıb ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



BBMM-in fəaliyyətindən danışan R.Həsənov 2014-cü ildə yaradılan mərkəzin beynəlxalq statusa malik olduğunu, azsaylı xalqların mədəniyyətini, dilini, inanclarını qorunması istiqamətində çox mühüm layihələr həyata keçirdiyini qeyd edib. Deyib ki, dünyanın nüfuzlu universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənmək üçün qış və yay məktəbləri təşkil edilir.

Mərkəzin həmçinin mədəniyyətlərərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkilini üçün platforma rolunu oynadıqları da diqqətə çatdırılıb.

Qonaqlara Zəfərimizlə başa çatan Vətən müharibəsi barədə də məlumat verilib.

Tailand nümayəndə heyətinin üzvləri həmçinin Azərbaycan multikulturalizmindən bəhs edən film izləyiblər.

Görüşdə multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə olunub, qonaqların sualları cavablandırılıb.



44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildəndən dərhal sonra Prezident İlham Əliyev bəyan etdi ki, erməni quldurları tərəfindən dağıdılıb yerlə yeksan edilən ərazilərimizi ən qısa zamanda cənnətə döndərəcəyik. Sözü ilə əməli bir olan dövlətimizin başçısı indi bunu dünyaya nümayiş etdirir.

Hazırda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda nəhəng bərpa-quruculuq işləri icra olunur. Bir çox işlər görülməyə başlanılıb. Ancaq bu günə qədər görülməmiş işlər minlərlə soydaşımızın doğma yurdlarına qaytmasına imkan verib. Hər gün Bakıdan və bölgələrdən insanların sevinci göz yaşları ilə doğma el-obalarına qayıtdıqlarının şahidi oluruq. Həm də ona şahid oluruq ki, qayıdandan onlar üçün yaradılan şəraitə görə dövlətimizdən və onun başçısından yerdən göyüdək razılırlar.

Soydaşlarımızın doğma yerlərinə qayıtması ilə yanaşı, bu bölgənin iqtisadi potensialından istifadə edilməsi, orada yaşayan əhəlinin məşğulluğunun təmin olunması, həmçinin digər sosial problemlərin həlli də dövlətin diqqət mərkəzindədir. Regionda icra edilən böyük-küçüklü layihələrin hər birində bu məsələlər diqqətə alınır.


Ağdam rayonu bölgənin ən böyük yaşayış məntəqəsi olub. Vaxtilə rayonda kənd təsərrüfatı ilə yanaşı, sənayə sahələri də inkişaf et-

mişdi. Bu gün də yenidən qurulan Ağdamda yaşayış evləri ilə paralel olaraq sənayə müəssisələri də yaradılır. Ağdam Sənaye Parkı isə növbəti rayonun, bölgənin iri sənayə mərkəzi olacaq. Hazırda bu parkda biznes fəaliyyəti ilə məşğul olmaq üçün 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. İlk proqnozlara görə, parka səhndarlar tərəfindən 161 milyon manatdan çox investisiya qoyulacaq və bu hesaba 1400-dən artıq daimi iş yeri yaradılacaq.

İş yeri, necə deyirlər, öz yerində. Amma doğma yurda dönməyə üçün ilk növbədə ev, mənzil lazımdır. Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə cari ilin iyun ayından start verilib. Şəhərin yenidən bərpası üçün hazırda ikinci mərhələ üzrə 11 yaşayış məhəlləsində inşaat işləri görülür. Onu da vurğulayaq ki, ikinci mərhələdə şəhərdə 1268 mənzilin tikintisi həyata keçiriləcək. Ümumilikdə Ağdamın yenidən qurulması üçün 1-ci, 3-cü və 5-ci mərhələdə yaşayış və qeyri-yasayış binalarının layihələndirilməsi işləri icra edilir. Ağdam şəhəri ilə yanaşı, rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də inşaat işləri aparılır. Hazırda Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində 719 evin tikintisi sürətlə icra olunur. Ağdamın ən iri kəndlərindən olan Baş Qərəndə isə "ağıllı kənd" layihəsinin icra edilməsi nəzərdə tutulub.

Müasir dövrdə insanların yaxşı yaşaması üçün elektrik enerjisi ilə təminat mühüm rol oynayır. Buna görə də bölgənin yenidən qurulması zamanı əsas diqqət iki sahəyə - yol və enerji infrastrukturuna verilir. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin zəngin "yaşıl enerji" istehsal etmək potensialı böyükdür. Füzuli, Cəbrayıl və Zəngəzur rayonlarında yeni günəş enerjisi stansiyaları tikiləcək. Dağlıq ərazilər və bol sulu çayları olan Laçın və Kəlbəcər rayonlarındakı su-enerji stansiyalarından da "yaşıl enerji" əldə ediləcək.

Ümumiyyətlə, indiyədək "Azərbaycan" ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 32 su-enerji stansiyası tikilib və ya yenidən qurulub. Qarabağ



və Şərqi Zəngəzurun su-enerji stansiyalarından "yaşıl enerji" əldə etmək potensialı isə 500 meqavat gücündə dəyərləndirilir. Təkcə Laçın rayonunda 9 su-enerji stansiyası tikilib və proses davam edir. Belə ki, hazırda Laçında 40 meqavatdan artıq olan 5 su-enerji stansiyası inşa olunur. Yeri gölmüşkən onu da bildirik ki, rayonda fəaliyyət göstərən elektrik stansiyalarından artıq 77 milyon kilovatsaatdan artıq "yaşıl enerji" əldə olunub. Bu da 18 milyon kubmetr qaza, həmçinin milyonlarla manat vəsaitə qənaətməyə imkan verir. Digər tərəfdən, ətraf mühitə 32 min ton karbon qazının atılmasının qarşısı alınır.

İşğaldan azad edilən ərazilərdə avtomobil və dəmir yollarının tikintisi də dayanmır. Məlumdur ki, hündür dağ şəraitində yolların çəkilməsi çətindir. Buna baxmayaraq, yüksək dağ rayonları - Kəlbəcər, Laçın və Qubadlıın dəmir yolu nəqliyyatı ilə təmin edilməsi barədə qərar verilib və bu gün həmin istiqamətdə müəyyən işlər görülür. İndiyədək işğaldan azad edilmiş ərazilərdə tikilən yollar beynəlxalq standartlara tam cavab ver-



dan artıq 77 milyon kilovatsaatdan artıq "yaşıl enerji" əldə olunub. Bu da 18 milyon kubmetr qaza, həmçinin milyonlarla manat vəsaitə qənaətməyə imkan verir. Digər tərəfdən, ətraf mühitə 32 min ton karbon qazının atılmasının qarşısı alınır.

İşğaldan azad edilən ərazilərdə avtomobil və dəmir yollarının tikintisi də dayanmır. Məlumdur ki, hündür dağ şəraitində yolların çəkilməsi çətindir. Buna baxmayaraq, yüksək dağ rayonları - Kəlbəcər, Laçın və Qubadlıın dəmir yolu nəqliyyatı ilə təmin edilməsi barədə qərar verilib və bu gün həmin istiqamətdə müəyyən işlər görülür. İndiyədək işğaldan azad edilmiş ərazilərdə tikilən yollar beynəlxalq standartlara tam cavab ver-



rir. Beynəlxalq standartlara cavab verən həm də istifadəyə verilmiş Füzuli və Zəngilan hava limanlarıdır. Laçın hava limanında isə inşaat işləri davam edir və o da standartlara görə "həmkar"larından geri qalmayacaq.

Doğma yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi mühüm sosial məsələdir. Bu məqsədlə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən bir çox layihələr icra edilir. Ata-baba ocağına dönmüş soydaşlarımıza fərdi sahibkarlığa məşğul olmaları üçün avadanlıqlar verilib, onların yeni peşələr üzrə hazırlanaraq işlə təmin edilir. Bölgədə yaradılan yeni müəssisələrin fəaliyyətlə başlaması da əhəlinin məşğulluğunun xeyli təmin edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurda əhəlinin məşğulluğu keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 42 faiz artıb. Təkcə bu ilin birinci yarısında regionda 593 yeni iş yeri yaradılıb. Bu dövr ən çox iş yerləri Laçın və Şuşada açılıb - Laçında 299, Şuşada 232 nəfər daimi işlə təmin olunub.

Rüstəm KAMAL, "Azərbaycan"

ADSEA Füzuli və Şuşa sakinlərini işlə təmin edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatlığı ilə Füzuli və Şuşa şəhərlərində sakinlərin işlə təmin olunması barədə müəvənlərə baxılıb, onlarla görüş keçirilib.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, sakinlərlə görüşdə agentliyin sədrinin müşaviri Etibar Məmmədov, sədrin köməkçisi Leyla Namazova, Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, Regional Su Meliorasiya Xidmətinin sədr müavini Elşən Həsənzadə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kərgüzarlıq şöbəsinin müdiri Zəmfira Hüseynbəyli, Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdir müavini Porviz Hüseynov iştirak ediblər.

ADSEA sədrinin müşaviri Etibar Məmmədov yurdlarına qayıdan insanların məşğulluğunun əsas prioritetlərdən biri elan edildiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Füzuli və Şuşa Sukanal Sahələrinin yaradıldığını xatırladı. O da vurğuladı ki, işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müəvənlərə xüsusi həssaslıqla yanaşılır.

Füzuli şəhərində təşkil olunan görüşdə işə qəbul olmaq istəyən 16 Füzuli sakininin müəvənlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidmətinin Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunublar.

Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov çıxışında ADSEA-nın göstərdiyi bu təşəbbüsün tədqiqatçı olduğunu deyib və qeyd etdi ki, Füzuli sakinlərinin bir qisminin işlə təmin olunması Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına müsbət töhfələr verəcək. O bildirib ki, doğma yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas vəcib olan məsələlərdəndir.

Şuşa şəhərində keçirilən tədbirdə işə qəbul olunmaqla bağlı 20 Şuşa sakininin müəvənlərinə baxılıb, onlar da müvafiq qaydalar üzrə seçimlərdən keçərək Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şuşa və Xankəndi Su Meliorasiya Sistemlərinin İstismarı Sahəsində işlə təmin olunublar.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüdü "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir. ADSEA Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə əhəlinin məşğulluğunun sürətlə təminatı işlərini davam etdirir.

Laçın növbəti qayıdış karvanını qarşılayıb

İşğaldan azad edilmiş digər şəhər və kəndlərimizlə yanaşı, Laçına da mütəmadi olaraq köçlər təşkil olunur. Bu qayıdış karvanları həyatın ən ağır, amansız üzünü görmüş insanları özəli torpaqlarına qovuşdurur. El-obalarından didərgin salınmış laçınlılar mərhələli olaraq dədə-baba yurdlarına qayıdırlar.

Daha 59 nəfər Laçına dönüb

Dünən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə daha 18 ailə - 59 nəfər köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

Uzun illərdir yurd həsrəti çəkən, bəlkə də bu torpaqları bir daha görməyəcəyini düşünən keçmiş məcburi köçkün Hüsniyyə Hüseynova deyib ki, həyatının ən gözəl günlərini yaşadığı elinə, obasına döndüyü üçün sevincinin hədd-hüdudu yoxdur: "Bu hissi dilə gətirmək mümkün deyil. Allah bu sevincli günü bütün keçmiş məcburi köçkünlərə nəsis etsin. Hamı öz yurd-yuvasına, el-obasına qayıtsın. Laçın şəhərini tərk edəndə 28 yaşım vardı, ora 61 yaşında qayıdram. Doğma yurduma həyat yoldaşım və qızım da döndürəm.



Allah Azərbaycan Ordusunu, Prezidentini qorusun". Laçında uzun illər mətbuat işçisi kimi fəaliyyət göstərən Laçın şəhər sakini Nəriman Zeynalı yurdunda işini yenidən davam etdirəcəyini bildirdi. Doğma yurdunda övladları ilə birlikdə qayıtmağına, bu günü yaşamağına səbəb olan şəhidlərə rəhmət diləyib, qazilərə cansağlığı arzulayıb. Keçmiş məcburi köçkün Sevgiladə Məmmədova 30 ildən çoxdur həsrətini çəkdiyi Laçına döndüyü



üçün özünü çox xoşbəxt hiss etdiyini deyib: "Biz Laçını bütün ailə üzvlərimizlə məcburi şəkildə tərk etmişik. Artıq uzun illər keçdiyini görə bəzi yaxınlarımızı itirmişəm. İndi Laçına tökmürəm. Bundan sonra Laçında fəravan yaşamaq istəyirik". Növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və part-



ları təhvil alıb və öz evlərində məskunlaşsınlar. 8000-dən çox insan yurdu qovuşub

Məqsədyönlü və genişmiqyaslı quruculuq işləri sayəsində Qarabağ və Şərqi Zəngəzurda əhəlinin dayanıqlı məskunlaşması təmin edilir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir. Artıq 2111 ailə - 8153 nəfər özəli yurdlarına geri dönüb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Taliş kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpə Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinci hissi ilə açar-

Ülkər XASPOLADOVA, "Azərbaycan"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK-nın sentyabrın 10-da keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün şəffaf, hərtərəfli və obyektiv araşdırılan müraciətlərə bağlı müvafiq qərarlar qəbul edilib.

Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə MSK üzvlərinin müzakirəsindən sonra 78 sayılı Lənkəran kənd seçki dairəsinin 29 və 32 sayılı seçki məntəqələri, eləcə də 22 sayılı Nəsimi-Yasamal seçki dairəsinin 2, 14 və 20 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab olunub.

MSK seçkilərlə əlaqədar daxil olan müraciətlərin, müxtəlif mənbələrdən alınan məlumatların tam şəffaf, qərəzsiz və təfəssilatlı ilə diqqətlə araşdırılması istiqamətində qərarlıqları bir daha bəyan edib.

Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasın sonunda cari məsələlərə də baxılıb.



QƏRAR № 40/200

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

11.09.2024

QƏRAR № 40/202

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 64 sayılı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 22 sayılı Nəsimi - Yasamal seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasının qeydə alınmış namizəd Məmmədov İlqar Eldar oğlu 2024-cü il sentyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bözi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 19/50 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin noticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilməsi və komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun və Respublikaçı Alternativ (Real) Partiyasının səlahiyyətli nümayəndəsi Füzuli Bəhəqanının araşdırmada, namizədin isə komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Namizəd İ.E.Məmmədov səsvermə günü seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına birdən artıq bülleten atıldığını, səsvermənin noticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların tərtib edildiyini təqdim etmədən məntəqəni tərk etdiklərini, dairə seçki komissiyası üzvlərinin lider namizədin xeyrinə aşağı seçki komissiyalarına təsir etməsini və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmiş, araşdırma prosesinin gedişində isə 2 və 21 sayılı seçki məntəqəsinə aid video görüntü barədə məlumat vermişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırılmışdır ki, səsvermə günü 22 sayılı Nəsimi - Yasamal seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntularını təsdiqlənməmişdir.

nun pozuntularını təsdiqlənməmiş, səsvermənin keçirilməsi və noticələrin müəyyən edilməsi zamanı seçkilərin iradəsinin sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntularına aşkar edilməmişdir.

Araşdırma zamanı dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar qeydə alınmış digər namizədlərdən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparılmış müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən, komissiya üzvlərindən izahatlar alınmışdır.

Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin noticələrinə dair protokollara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 22 sayılı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 sayılı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularını təsdiqlənməmiş, seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası müvafiq qərarında əsasən düzgün noticəyə gəlsə də, göstərilən seçki məntəqələrində münasibətdə düzgün noticəyə gəlməmişdir.

Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilərkən, eləcə də alınmış izahatların və digər seçki materiallarının təhlili noticəsində 2, 14 və 20 sayılı seçki məntəqələrində səsvermənin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin noticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntularını seçki qanunvericiliyinin tələblərinə görə seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 22 sayılı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilməlidir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin noticələrinin müəyyən edilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntularını seçkilərin iradəsinin müəyyən edilməsinə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin noticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərhlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçkilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçkilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Aparılan araşdırma noticəsində müəyyən edilmişdir ki, 22 sayılı Nəsimi - Yasamal seçki dairəsi üzrə səsvermənin noticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etmişdir.

Beləliklə, 22 sayılı Nəsimi - Yasamal seçki dairəsinin qeydə alınmış namizəd İ.E.Məmmədovun müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 2, 14 və 20 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən **qərara alır**:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 22 sayılı Nəsimi - Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov İlqar Eldar oğlunun 8 sentyabr 2024-cü il tarixli 64 sayılı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 2, 14 və 20 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilsin.

2. 22 sayılı Nəsimi - Yasamal seçki dairəsi üzrə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 19/50 sayılı qərar 2, 14 və 20 sayılı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularını təsdiqlənməmişdir.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

11.09.2024

QƏRAR № 40/201

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 63 sayılı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 78 sayılı Lənkəran kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əzizov Əzizxan İman oğlu 2024-cü il sentyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət etmiş, seçki günü adıçəkilən seçki dairəsinin ekrəs seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 23/83 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə seçkilərin noticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilməsi və komissiyanın iclasında baxılmışdır.

Ə.İ.Əzizov müraciətində seçki günü müşahidə aparılması zamanı müşahidəçilərə maneələr yaradıldığını, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsinə, seçki qutularına birdən artıq bülleten atıldığını, səsvermənin noticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini, səsvermə zamanı elan olunan noticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi saytda verilməsi noticələrinin uyğun gəlmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin dairə seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb etmişdir. O, müraciətinə yalnız bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmiş, araşdırma prosesində isə əlavə olaraq daha bir elektron informasiya daşıyıcısı da təqdim etmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırılmışdır ki, səsvermə günü 78 sayılı Lənkəran kənd seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntularını təsdiqlənməmiş, səsvermənin noticələrinin müəyyən edilməsi zamanı seçkilərin iradəsinin sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntularına aşkar edilmədiyindən müraciət təmin olunmamışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar həmin seçki dairəsi üzrə qeydə alınmış iki namizəddən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparılmış müxtəlif namizədləri, siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilərdən, eləcə də həmin məntəqə seçki komissiyalarının üzvlərindən izahatlar alınmışdır.

Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş iki ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin noticələrinə dair protokollara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 78 sayılı Lənkəran kənd seçki dairəsinin 29 və 32 sayılı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularını təsdiqlənməmiş, seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarında əsasən düzgün noticəyə gəlsə də, göstərilən seçki məntəqələrində münasibətdə düzgün noticəyə gəlməmişdir.

Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilməsi və digər seçki materiallarının təhlili noticəsində 29 və 32 sayılı seçki məntəqələrində səsvermənin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin noticəsinə təsir edə biləcək qanun pozuntularına aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntularını seçki qanunvericiliyinin tələblərinə görə seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 78 sayılı Lənkəran kənd seçki dairəsinin 29 və 32 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dai-

rəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin noticələrinin müəyyən edilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntularını seçkilərin iradəsinin müəyyən edilməsinə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin noticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərhlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçkilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçkilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Aparılan araşdırma noticəsində müəyyən edildi ki, sentyabrın 1-də 78 sayılı Lənkəran kənd seçki dairəsi üzrə keçirilmiş seçkilərdə səsvermənin noticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etmişdir.

Beləliklə, 78 sayılı Lənkəran kənd seçki dairəsinin qeydə alınmış namizəd Ə.İ.Əzizovun müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 29 və 32 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 4 sentyabr 2024-cü il tarixli 23/83 sayılı qərarı 29 və 32 sayılı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularını təsdiqlənməmiş, seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hallar aşkar edilməmişdir.

Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarında əsasən düzgün noticəyə gəlsə də, göstərilən seçki məntəqələrində münasibətdə düzgün noticəyə gəlməmişdir.

Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilməsi və digər seçki materiallarının təhlili noticəsində 29 və 32 sayılı seçki məntəqələrində səsvermənin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin noticəsinə təsir edə biləcək qanun pozuntularına aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntularını seçki qanunvericiliyinin tələblərinə görə seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 78 sayılı Lənkəran kənd seçki dairəsi üzrə seçki komissiyasının 4 sentyabr 2024-cü il tarixli 23/83 sayılı qərarı 29 və 32 sayılı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularını təsdiqlənməmiş, seçkilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin noticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 78 sayılı Lənkəran kənd seçki dairəsinin 29 və 32 sayılı seçki məntəqələri üzrə səsvermənin noticələri etibarsız hesab edilməlidir.

Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

11.09.2024

Azərbaycanın xarici siyasətinin uğurları

Azərbaycanın yerinə yetirdiyi tarixi missiya

Ölkəmizlə əməkdaşlıq Avropa üçün strateji əhəmiyyətli məsələlərdəndir

**Müasir dünyamızda ayrı-ayrı dövlətlər arasında ixtilafın gücləndiyi, gərginliklərin artdığı bir zamanda Azərbaycan nənki hansısa qütbə təmsil olunur, əksinə, öz müstəqil mövqeyi, balanslı siyasəti ilə sülhə, əməkdaşlığa, qarşılıqlı maraqların aradan qaldırılmasına töhfə verməyə çalışır.**

Ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzu, ayrı-ayrı dövlətlərin xarici siyasətində rəsmi Bakı ilə əlaqələrin inkişafına verilən önəm, ölkə rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəğbətini, inamı və güvəni, onunla sıx ünsiyyətə can atmaları ölkəmizin ortaya nə qədər böyük siyasət iradə qoymadığını və özünə götürdüğü tarixi missiyanı nə qədər böyük uğurla yerinə yetirdiyini göstərir. Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri bunun daha bir təəcəssümü oldu.

Azərbaycan Avropa üçün strateji əhəmiyyətli ölkədir

Səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr, aktuallaşan reallıqlar, Prezident İlham Əliyevin sentyabrın 6-da "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusunda həsr olunmuş Beynəlxalq Çernoblyo Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, bu gün Avropa ilə əlaqələr Azərbaycan üçün mühümdür, Azərbaycanla əməkdaşlıq da Avropa ölkələri üçün həyatı əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan, Avropa İttifaqı Şurasının sədri, Macarıstanın Baş naziri Viktor Orbannın Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının sədri kimi, Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəklədiyini bəyan etməsi Avropa məkanındaki uzaqgörən təcrübəli liderlərin ümumi baxışı sayıla bilər.

İtaliya da Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu ölkə Azərbaycanın xam neft və neft məhsullarının ixracı sahəsində ən iri ticarət tərəfdaşdır. Ölkəmiz enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edirik. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin reallaşmasında digər iştirakçı dövlətlər kimi İtaliya da böyük rol oynayır.

TAP-in son nöqtəsi məhz İtaliyada yerləşir. Ölkəmiz bu kəməri vasitəsilə Avropanın 10 ölkəsinə qazla təminat edir və onların enerji təhlükəsizliyini təmin edir. Bu global enerji infrastrukturunu regionun enerji bazarında çox əhəmiyyətli rol oynayır. TAP-in uğurlu reallaşması bir tərəfdən İtaliyanın özünün enerji təhlükəsizliyini təmin edir, eyni zamanda bəzi enerji layihələrinə də töhfə verir.

kosizliyini təmin edir, eyni zamanda bəzi enerji layihələrinə də töhfə verir.

Təkcə ötan il TAP vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Azərbaycanla Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər ölkəmizdən qazın tədarükünün ildə azı 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri bunun daha bir təəcəssümü oldu.

Digər bir məsələni vurğulayaraq ki, Azərbaycana investisiyalar yatırımı İtaliyanın işğar dairələri üçün maraqlı və gəlirlidir. Bu ölkədən olan iş adamlarının respublikamıza yatırdığı sərmayələr, bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirakları bunu təsdiqləyir. Hazırda ölkəmizdə təxminən 100-dən çox İtaliya investisiyaları kommersiya qurum fəaliyyət göstərir. Onlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayə, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sektorlarda uğurlu layihələr reallaşdırır, həm öz bizneslərini genişləndirir, həm də Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir.

Tarixi Zəfərimizdən sonra bu gün Qarabəğdə, Şərqi Zəngəzürda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proseslərində İtaliya şirkətlərinin podratçı kimi yaxından iştirakı, bu bölgələrimizdə şirkətlərinin sayına görə Türkiyədən sonra ikinci gəlməsi də ölkələrimiz arasında ki münasibətlərdə xüsusi vurğulan mal məqamlardandır.

"Biz yaxşı nəticə hasil edə biləcək ölkəyik"

İtaliya hər zaman Azərbaycanın svereniyyəni, yürütdüyü müstəqil siyasətə hörmətlə yanaşan dövlətlərdən olub. Bu ölkə ilə münasibətlərin xoş nümənsi sübut edir ki, bizimlə əməkdaşlığa maraq göstərən, milli mənaflərimizə hörmət bəsləyən, məsələlərə ikili standartlardan deyil, obyektivlik prinsiplərindən yanaşan bütün dövlətlərlə, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərlə əlaqələri uğurla inkişaf etdiririk. Bu əlaqələrdən faydalanaraq ölkəmiz həm Cənubi Qaf

qaz regionunun gələcəyi, həm Avropa məkanı, həm də ümumən dünyamız üçün yeni dəyərlər yaradır.

Azərbaycan Prezidenti "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusunda həsr olunmuş Beynəlxalq Çernoblyo Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışı zamanı dedi: "...Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmalıyıq, - yeri gəlmişkən, Avropa İttifaqının 10 üzvlü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşdır, - 120 ölkəni birləşdirən Qoşulma Hərəkatında 4 il sodrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik".

Azərbaycan və İtaliya hər bir cəmiyyətin gələcəyini yaradan təhsil sahəsində də uğurla əməkdaşlıq edir. "Biz hazırda humanitar məsələlər üzərində fəal şəkil-də işləyirik"- deyən Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şəxşələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti - Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onları Azərbaycanından olan tərəfmüqabiləri bu müştərək təsisatı yaratdı. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı dilində çıxış edəcekler. Onlar İtaliyanı dinləmə sels dənəcə, İtaliyanın mədəniyyətini və İtaliyanın geniş tarixi irsini daha yaxından tanıyacaqlar.

Beynəlxalq arenada yerini genişləndirərək müxtəlif qütblərlə bərabər hüquqlu əməkdaşlıq əlaqələrini uğurla həyata keçirən Azərbaycanın bu gün çağdaş dünya siyasətində oynadığı vacib rol sadəcə xarici siyasət kursu, ölkələrarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təşkilatların işində fəal iştirak deyil, bundan daha böyük mona dəyərdir. Qeyd etdiyimiz kimi, bu, dünyanın və bəşəriyyətin gələcəyi, mövcud böhranlardan qurtuluşu üçün yerinə yetirilən tarixi missiyadır. Belə bir missiyanı məhz Azərbaycan yerinə yetirə bilər və yetirir. Çünki qeyd edilən istiqamət geostatiji mövqedən, tarixi ənənələrə, mövcud resurslara, gələcəyə aydın baxışa, siyasi-ideoloji xəttə, ön mühimü isə ölkə liderinin şəxsi keyfiyyətlərinə, qətiyyətinə, strateji düşüncəsinə, yaratdığı şəxsi nümunələrə, zəkasına, beynəlxalq dairələrdə onun personasına olan inamı, rəğbətə qədər on müxtəlif faktorları özündə birləşdirən mürəkkəb bir missiyadır. Azərbaycan müasir dünyaya düzənədə çox az və bəlkə də yeganə ölkədir ki, bunun üçün bütün lazımı şərtləri tamamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə Qərb, Yaxın Şərqi, Mərkəzi Asiya ölkələrinə səfərlərini, Qoşulmama Hərəkatı çərçivəsindəki uğurlu fəaliyyətini, bu çərçivədə əməkdaşlıq səylərini nəzərə alsaq, ölkəmizin nə qədər tarixi bir vəzifəni müvəffəqiyyətlə yerinə yetirdiyini görürük.

Tarixin sınağından çıxmış münasibətlər

Azərbaycan Prezidenti forumdakı çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən, sonrakı mərhələlərdə ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir. Eyni zamanda Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına da qoşulmayıb və belə bir niyyətdə deyil. "Beləliklə, biz pragmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilirik. Biz heç vaxt bunun təşəbbüsünə olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər ki-fayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq", - dedi Azərbaycan Prezidenti.

Azərbaycan Prezidenti bu kontekstdə maraqlı bir faktı da diqqətə çatdırır ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən Azərbaycanla müzakirə edilmiş. Hazırda hər iki ölkə Rusiya qazının ilin sonunda müddətli başa çatın tranzit müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələrə Azərbaycan vasitəsilə aparır. "Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki ölçənilgisi ilə bağlı ciddi çətinliklərə üzldəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynayı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandıqda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır", - deyən cənab İlham Əliyev bununla bağlı müəyyən nikbinliyi olduğunu da vurğuladı və bildirdi ki, burada uğur əldə edilə, bütün regionu vuran edən müharibəyə son qoymaq üçün əlavə addımlar atmaq da mümkündür.

İtaliya COP29-da fəal təmsil olunacaq

Azərbaycan Prezidentinin İtaliyaya səfəri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İklim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kontekstində də maraqlıdır. İtaliya bu tədbirdə geniş tərkibdə təmsil olunan ölkələrdən olacaq. Bu da təsadüfi deyil. İqlim dəyişikliyi ilə bağlı problemlərin həllində maraqlı olan İtaliya bu məsələ üzrə mövqeyi, xüsusən məsuliyyətlərin bölüşdürülməsi və mövcud vəziyyəti ilə bağlı holl yollarının axtarışı səyləri ilə COP-29 tədbirinin öz məqsədinə çatmasında mühüm töhfələr verə bilər.

Bütün bu məqamları nəzərə alaraq əminliklə qeyd edə bilirik ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri tarixi bir səfərdir və bu səfər iki ölkə arasında ki əməkdaşlığa yeni bir mərhələnin əsasını qoyacaq.

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

Təşəbbüskar ölkə, etibarlı tərəfdaş

Azərbaycan Avropa ilə Asiya arasında siyasət-iqtisadi körpü yaradıb

İtaliyada keçirilən Beynəlxalq Çernoblyo Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orbann Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırır. Macarıstan hökumətinin başçısı deyib ki, Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycanın strateji əhəmiyyətli ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, Macarıstan Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyir.

Məsələ ilə bağlı "Azərbaycan" qəzetində açıqlamasında siyasət ekspert Aydın Hüseynov deyib ki, Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət daşıyan ölkədir. Ölkəmiz həm iqtisadi-enerji resursları, həm də coğrafi mövqeyi, tranzit imkanları baxımından bölgədə aparıcı yer tutur.

Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü enerji siyasəti qarşılıqlı əməkdaşlığa, rifaha və həmrəylik xidmət edir. Enerji sahəsində ölkəmizlə tərəfdaş olan dövlətlərin sayı artmaqdadır. "Cənub qaz dəhlizi" boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin edir. Hazırda Avropanın 10 ölkəsi Azərbaycan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvlüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Azərbaycanın strateji əhəmiyyətli ölkəyə çevrilməsini Avropanın bözi liderləri etiraf edir. Bunu xatırladın A.Hüseynov bildirib ki, bu günlərdə İtaliyada bu fikir mötəbər səviyyədə bir daha bəyan olunub: "Azərbaycanın yaxın strateji tərəfdaşı olan Macarıstanın dövlət başçısı Viktor Orbann da bildirdiyi kimi, Bakı ilə əlaqələrə mane olan Avropadakı bözi qüvvələrin çöhdürü məntiqsizdir. Avropa Şurasının sədri kimi, Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyən Macarıstanın Avropa İttifaqı-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Çünki Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir".

Müsaibimiz qeyd edib ki, məqsəd və məram bütün bölgə ölkələrini sülh ailəsində birləşdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu məsələlər geosiyasət və regional əməkdaşlıq ilə sıx əlaqədardır. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır, bu layihələr dövlətləri birləşdirir. Bu, müştərək maraqlar. Burada uduzan tərəf yoxdur və enerji sülhə doğru aparır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

◆ Beynəlxalq icmal

İnsanlar qədim dövrlərdə də müxtəlif döyüş silahları icad edirdilər. Onların çoxu bir-birinə oxşasa da, bəziləri tamamilə fərqlənirdi. Belə silahlardan biri də bumeranq idi. Həmin silahın özəlliyi ondan ibarət idi ki, hədəfə çatdıqdan sonra geri döndürdü.

Məlum olduğu kimi, bu gün Qərb və Şərqi bloku arasında başlanan hegemonluq uğrunda mübarizə pik həddinə çatıb. Qərb bloku onunla hesablaşmayan Şərqi cəzalandırmaq üçün əsas iqtisadi alət olan sanksiyalardan istifadə edir. Əvvəllər belə hallar çox az olurdu. İndi Qərb, xüsusilə ABŞ total şəkildə sanksiyalar tətbiq etməyə başlayıb. Buna görə dünyada dolların çəngindən və ABŞ-nin nəzarətində olan global ödəmə sisteminin azad olmaq istəyənlərin sayı gündən-gündə artır. O üzdən yeni iqtisadi birliklərin

yarınmasına da daha çox dövlət dəstək verir. Amerikanın bu anormal siyasətini təcni iqtisadçılar və maliyyəçilər tənqid etmirlər. Artıq bir çox amerikalı siyasətçilər də bunun ABŞ üçün yaxşı olmayacağı qənaətindəndirlər. Əbəs deyil ki, ABŞ prezidentliyinə namizəd olan, eks-prezident Donald Tramp Ağ ev administrasiyasını total şəkildə sanksiyalar tətbiq etdiyinə görə tənqid etməyə tutur. Deyin ki, beynəlxalq valyuta olan dollara dünyada inam azalıb. Məlumdur ki, Amerikanı güclü edən həm də amerikan döl-

Bumeranq effekti

BRICS-yə üzv olmaq istəyən ölkələrin sayı niyə artır

larıdır. Əgər dollar beynəlxalq valyuta kimi dəyərini itirsə, bundan on çox əziyyət çəkən elə ABŞ olacaq.

Bununla bağlı tanınmış rusiyalı iqtisadçı Valentin Katsanov bildirmişdir ki, indiki halda global maliyyə sistemi həyat qabiliyyətini itirir. Onun fikrinə, çıxış yolu əvvəlki kimi, ehtiyat valyuta qızıl olmalıdır: "Əvvəllər dollarnın istinad aktivini kimi qızıl olmuşdur. Bir neçə onilliklərdə ki, dolların heç bir istinad aktivini yoxdur. Əgər bircən-birə dollar aradan qalsarsa, onu əldə edənlərin əldən sadəcə dəyərli qazır parçaları qalacaq".

Hazırda Qərbin təsir dairəsindən qurtulmaq üçün Şərqi bloku yeni güclü iqtisadi birlik və etibarlı ödəmə sistemi yaratmaq istəyir. Əgər bu birliyin inkişafı baş tatarsa, şübhəsiz, onların da avro kimi bir ortaq valyutası olacaq. Düzdür, bu, asan hədəf deyil. Ona görə ki, uzun illərdir dollar dünyanın aparıcı valyutasıdır, dövlətlərin valyuta ehtiyatları əsasən dollardır, bütün strateji məhsulları da dünya birləşməsinə bu valyuta ilə satılır. Bununla belə, bu, mümkündür deyə bilərik.

Bu gün Qərb blokunun qarşısında olan böyük iqtisadi

qurum BRICS-dir. Təşkilatın yarandığı gündən ona böyük maraq var, qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. İran, Sudiyyə Ərəbistanı, Misir, Efiopiya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri müraciət ediblər. Bu sırada artıq Azərbaycan və Türkiyəni də əlavə etmək olar.

Belə hal Qərb blokunda ciddi narahatlığa səbəb olub. Məsələn, Türkiyə kimi güclü bir dövlətin BRICS-yə qoşulması Avropada siyasi, hərbi və iqtisadi güc balansının pozulmasına səbəb ola bilər. İndi Avropada gec de olsa, öz səhvlərini anlayıblar. Başa



li maraqlarından çıxış edərək siyasət aparıb və indi də bunu davam etdirir. Türkiyə və Azərbaycanla BRICS-də türk dövlətləri faktorunun olacağını da unutmaq olmaz. Üstəlik, Qərb blokları tərəfindən yaradılan təşkilatların fərqli olaraq BRICS-də birinci və ikinci dərəcəli dövlətlər yoxdur və olmayacaq. Yeni BRICS veto qoyan ölkələr və buna imkanı olmayan ölkələrin təşkilatı deyil. O üzündən təşkilata qoşulmaq istə-

yən ölkələrin sayı çoxalır və yaxın gələcəkdə bu prosesin vaxıt alməsi gözlənilir. Amma elə indi də BRICS-yə üzv və üzvlüyə müraciət edən ölkələr hətə əhali, həm də təbii sərvətlər sarıdan zəif və kasıb deyillər. Ona görə də indiki əsas məsələ bu təşkilata daxil olan ölkələrin yüksək texnologiyalara sahib olmalarıdır. Bu isə istək və zaman məsələsidir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Azərbaycanın xarici siyasətinin uğurları

Bu gün güclü və qətiyyətli dövlət olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. Bu əlaqələr getdikcə daha çox sahələri əhatə edir. Ona görə də Prezident İlham Əliyevin növbəti İtaliya səfəri həm ikitərəfli, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etməsi ilə yaddaqalan oldu.

Yeni dövərdə hər iki dövlət arasındakı iqtisadi münasibətlərin tarixi 32 il əvvələ gedib çıxır. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. 1997-ci ilin mart ayında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis edib. O zamandan üzü bəri Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. "İşğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin gördüyü işlər Türkiyə şirkətlərindən sonra ikinci yerdədir". Bu sözləri Prezident İlham Əliyev hələ iki il əvvəl İtaliyanın "Il Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bildirmişdi. Fikirlərini faktlarla əsaslandıraraq dövlətimizin başçısı o zaman demişdi: "Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su-elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şirkətin adı "Ansaldo"dur. Bizim böyük planlarımız da var. Məsələn,



Uzaq sahillər yaxın olanda...

İtaliyanın Azərbaycanla qarşılıqlı maraqlara cavab verən əlaqələri digər Avropa ölkələri üçün örnək ola bilər

bərpaolunan - külək, günəş və su-elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var".

Qarabağ və Şərqi Zəngəzurun yenidən tikilib qurulmasının Azərbaycan üçün prioritet olduğunu nəzərə alsaq və İtaliyanın da burada fəallığını qeyd etsək, deyə bilərik ki, böyük yeddiyinin üzvü olan bu ölkə ilə uğurla davam edən münasibətlər strateji xarakter daşıyır. Təbii ki, bu münasibətlərin və çoxşaxəli əlaqələrin möhkəmlənməsinə Azərbaycan böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin İtaliyaya növbəti və işgü-

zar səfəri də bu əlaqələrin gələcək üçün böyük perspektivə və etdiyinə təsdiqdir.

Xəbər verdiyi kimi, səfər çərçivəsində İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtext Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, "Saloglu" şirkəti ilə İtaliyanın "Visionnaire - IPA" və "Biesse S.P.A." şirkətləri arasında anlaşma memorandumları imzalanıb.

Bütün bunlar ona dəlalət edir ki, hər iki dövlətin əlaqələri həm də dostluğa, qarşılıqlı inam və etibarə söykənir.

Bu da o deməkdir ki, İtaliya Azərbaycanın vacib tərəfdaşdır. Ölkələrimiz arasında ticarət dövryyəsinin həcmində müşahidə olunan artımlar da bununla əlaqədardır. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, təkcə ötən il iki ölkə arasında ticarət dövryyəsi 15 milyard 685 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövryyəsi isə 2022-ci ildə qeydə alınıb - 18 milyard 122 milyon dollar. Amma bu, Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının, eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı olub.

Bu gün Xəzər qazını Avropaya nəql etmək üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Azərbaycanı İtaliyanın əsas xam neft tədarükçülərindən və qaz təchizatçılarından birinə çevirib. Azərbaycan qazı TAP vasitəsilə birbaşa İtaliyaya nəql olunur. 2023-cü ildə İtaliyaya təxminən 10 milyard kubmetr Azərbaycan qazı nəql edilib və bu rəqəmin cari ilin sonunadək 11 milyard kubmetrə yüksəlməsi gözlənilir. Bu, İtaliyanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərən rəqəmlərdir.

Amma ölkəmizin Avropa üçün əhəmiyyətini təkcə bu rəqəmlərlə göstərmək olmaz. Azərbaycan İtaliyaya 3500 kilometrlik "Cənub qaz dəhlizi" bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Azərbaycandan qaz alan bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Vüqar Bayramov deyir: "Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan, təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövryyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. "Cənub qaz dəhlizi" çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövryyəsinin həcmində birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaqdır. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi möhür İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".

Züleyxa ƏLİYEV,
"Azərbaycan"

"Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək etməyə hazırdır"

"Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək göstərməyə hazırdır". AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda 30-dan çox dövlət BRICS-lə sistemli əlaqələrin inkişafında maraqlıdır.

"Biz hər bir ölkənin suveren istəyinə və bu halda Azərbaycanın BRICS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətli yanaşırıq. Birlik getdikcə beynəlxalq əməkdaşlığın daha ədalətli, bərabərlikçi arxitekturasının formalaşması istiqamətində çox iş görür", - deyər Zaxarova bildirdi.

Onun sözlərinə görə, 2023-cü ilin avqustunda BRICS liderlərinin Yohannesburqda keçirilən görüşünün qərarları əsasında üsullar razılıqlarıdır.

"İşin noticiləri barədə bu il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək sammitdə BRICS liderlərinə məruzə ediləcək, qərarlar hərtərəfli məsləhətləşmələr və konsensus əsasında qəbul ediləcək", - deyər Mariya Zaxarova bildirdi.

Peter Siyarto Budapeşti Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün platforma kimi təklif edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeşti Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün platforma kimi təklif edib.



Bu barədə AZƏRTAC Macarıstanın mətbuatına istinadla xəbər verir.

"Bu, bizim göstərə biləcəyimiz ən mühüm yardımdır", - deyər diplomat bildirdi.

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırır

"Azərbaycan ilk növbədə sizin Prezidentinizlə səmimi, mehriban dostluq münasibəti zəminində mənim çox bağlı olduğum ölkədir. Onunla tanış olduğumuz və ünsiyyət qurduğumuz vaxt bizim dünyagörüşümüzə, tarixə yanaşmamıza, hazırda baş verənlərə bağlı mövqeyimizdə çoxlu bənzərlik olduğunu görürük. Ona görə də sizin Prezidentiniz və onun ailəsi ilə dünyanın heç bir dövlət başçısı ilə olmayan səviyyədə dostluğumuz var. Məsələnin mahiyyəti bundan ibarətdir".



AZƏRTAC xəbər verir ki, bu sözləri Moskva və bütün Rusiyanın Patriarxı Kirill X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət və İctimai Forumunda "XXI əsr mədəniyyəti. Suverenlik və ya qloballaşma" mövzusunda müəzakirəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Moskva və bütün Rusiyanın Patriarxı vurğulayıb: "Azərbaycan müasir dövlətdir. Demək olar ki, çoxkonfessiyalı ölkədir. Azərbaycanda ilk növbədə müsəlman icması üstünlük təşkil edir, amma pravoslav icması da mövcuddur. Burada heç bir dinlərarası münaqişə yoxdur. Dövlət bu münasibətləri tənzimləmək üzrə öz üzərinə çox gözəl missiya götürüb, bu esnada tam qarşılıqlı fəaliyyət göstərmək, hər hansı münaqişə və ya anlaşmazlığı istisna etmək üçün dini icmaların daxili işlərinə müdaxilə edilmir".

Patriarx Kirill sözlərinə yekun vuraraq deyib: "Hesab edirəm ki, Azərbaycan bu sahədə nümunəvi dövlətdir. Bu ölkədə iki güclü icma, ilk növbədə çoxsaylı müsəlman və həm də pravoslav icmaları var. Bu iki real ictimai gücün qarşılıqlı fəaliyyəti ağılca birləşdirir. Belə əla Prezidentiniz olduğuna görə də sizi ancaq təbrik edə bilərəm. Mən həmçinin sevinirəm ki, sizin Prezidentinizlə bizim dövlət başçımız arasında çox yaxın şəxsi münasibətlər mövcuddur. Demək ki, xalqlarımız arasında dostluq münasibətləri də bu əsasda möhkəmlənir".

İtaliyalı professor: "Azərbaycan Romanın həyatı və strateji enerji tərəfdaşdır"

İtaliya regionunda və Avropada böyük nüfuzu olan ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıqda maraqlı olan Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsində və İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycanda müxtəlif sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən həftə İtaliyaya baş tutan səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinin daha bir bariz göstəricisidir.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün italyalı ekspert, professor Daniel Pomier Vinçelli ilə Azərbaycan-İtaliya tərəfdaşlığı barəsində müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

- İtaliya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti necədir və yüksək səviyyəli səfərlər onların inkişafına necə töhfə verəcək?

- İtaliyanın Azərbaycanla çoxdan həm hökumətlər, həm də qanunvericilik orqanları səviyyəsində əla əlaqələri var. Yüksək səviyyəli səfərlər mütəmadi olaraq baş verir və təkcə komitə baxımından deyil, həm də keyfiyyət baxımından təqdirəlayiqdir. Bu səfərlər təkcə bəyanatlarla məhdudlaşmır. Görüşlər zamanı ölkələr arasında nəqliyyat, sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlməmiş mühüm sazişlər bağlanır. Prezident Əliyev İtaliyanın ən mühüm iqtisadi partnyoru olan Beynəlxalq Çer-nobbio Forumunda ikinci dəfə iştirak edib. Eyni zamanda yayın əvvəlində İtaliya Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto Bakıya növbəti dəfə səfər edib. Qido Krosetto təkcə müdafiə naziri deyil, həm də İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni üçün məsləhətçi sayıla bilər. Əgər o, hər hansı ölkəyə səfər edərsə, bu, İtaliyanın siyasi və iqtisadi sistemi üçün çox əhəmiyyətlidir. Ticarət əlaqələrimiz güclənib.

İtaliya və Almaniya faktiki olaraq Azərbaycanın Avropa Birliyində aparıcı ticarət tərəfdaşlarına çevriliblər. İkitərəfli əlaqələr sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində uğurla inkişaf edir və şirkətlərimiz arasında çox yaxşı qarşılıqlı əlaqə mövcuddur.

- Rəsmi Bakı ilə Roma arasında münasibətlərdə enerji hansı rol oynayır? Azərbaycan COP29-a evsahibliyi etdiyi üçün iki ölkə arasında bərpaolunan enerji sahəsində əlaqələri gücləndirmək imkan varmı? Roma COP29-a uğurla evsahibliyi etməkdə Bakıya necə dəstək ola bilər?

- Təbii ki, enerji iki ölkə arasında əməkdaşlığın aparıcı sahəsidir. Azərbaycan ümumavropaya enerji təhlükəsizliyinin təminatçısıdır. Eyni zamanda 10 Avropa ölkəsi (7-si Aİ üzvü) Azərbaycandan Cənub dəhlizi vasitəsilə enerji tədarükünə ümid edir. Təbii ki, hər kəs strateji səbəblərə görə bərpaolunan enerjiyə müraciət edir, çünki qalmaq yoxdur ki, enerji tədarükünü təmin etmək üçün yeni imkanlar açır. İnanırıq ki, beynəlxalq tədbir Azərbaycanın uğurları ilə yadda qalacaq. BMT Azərbaycanı nümunə göstərməklə demək istəyir ki, hətta böyük neft və qaz potensialına malik olan ölkələr də öz iqtisadi



diyyatlarını və sənayelərini yaşllaşdırır. Bu addımlar Azərbaycanın "yaşıl keçid" yolunu xeyli sürətləndirəcək.

- Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Rəsmi Bakının Avropa İttifaqını (Aİ), xüsusilə də Romanı enerji resursları ilə təminatında rolunu necə qiymətləndirirsiniz?

- Rəqəmlər öz sözünü deyir. Bu gün Azərbaycan İtaliyanın ikinci ən böyük qaz tədarükçüsüdür (ilk neft tədarükçüsü). 2020-ci ildə qədər biz Rusiya qazına arxalanırdıq və Rusiya ölkəmizin ən böyük təchizatçısı idi. 2022-ci ildə Ukraynanın işğalı hər şeyi dəyişdi. Bu gün Rusiya İtaliyaya qazın təqribən 3 faizini verir və Azərbaycan əsas təchizatçı kimi qeyd olunur. Bu, "Cənub qaz dəhlizi"nin və TAP layihəsinin əsasında olan strateji baxışı nümayiş etdirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin və tranzitin təmin edilməsində mühüm tərəfdaşdır. Biz "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində Bakının rolunu yüksək qiymətləndiririk ki, bu da bizə enerji resurslarının tədarükünü təmin etməyə, eləcə də enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. Bu məqsədlər Aİ Enerji Birliyi üçün vacibdir.

- İtaliya şirkətləri Azərbaycanda işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak edirmə? Hazırda hansı layihələr planlaşdırılıb?

- Çoxları var. Birbaşa iştirak etdiyim layihələrdən birini qeyd edə bilərəm. "Art Cloud Network" - Zəngilan, Ağdam, Şuşa şəhərlərində tarix muzeylərinin layihələndirilməsi və tikintisi ilə məşğul olan İtaliyanın mədəniyyət müəssisəsidir. Tarixçilərdən, jurnalistlərdən, memarlardan, mədəni irs ekspertlərindən ibarət multidissiplinar komanda Azərbaycanlı həmkarları ilə əl-ələ verib texnoloji cəhətdən qabaqçıl tarix muzeylərinin ən son nəslini qurmaq üçün çalışırlar. Bu, iqtisadiyyatlarımız arasında əməkdaşlığın çoxsaylı hekayələrindən biridir. Çoxsaylı İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrində iştirakı güclü iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

Bundan başqa, İtaliya şirkətləri işğaldan azad edilmiş 4 rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyaları üçün avadanlıq verir. Həmçinin İtaliya şirkəti Bakıda Qələbə Muzeyinin tikintisində fəal iştirak edib.

- İtaliya-Azərbaycan "dəyirmi masa"sı çərçivəsində istehsal və xidmətlər sahəsində birgə müəssisələrin yaradılması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinə dair sənədlər imzalandı. İki ölkə arasında əməkdaşlığın hansı sahələrini daha perspektivli hesab edirsiniz?

- Bu gün 100-ə yaxın İtaliya şirkəti Azərbaycan sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə və xidmət kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Hazırda İtaliyanın or-

zaq məhsullarına tələbat da artır. Şübhəsiz ki, zərərlik sektorunda böyük potensial var. İtaliya biznesi idarə etmək və ixtisaslaşmış işçi qüvvəsinə saxlamaqda geniş texnoloji biliklərə malikdir. İtaliyanın sahibkarlıq təcrübəsinin mübadiləsi Azərbaycanda iş yerlərinin şaxələndirilməsi və ixtisaslaşması prosesinə kömək edə bilər. Gələcəkdə İtaliya-Azərbaycan əməkdaşlığının ən gəlirli sahələri maşınqayırma, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı məhsulları və əlbəttə ki, moda və dəbdəbəli mallar ola bilər. Bu gün fəaliyyətinin sürətli genişləndirən Azərbaycanda İtaliya Azərbaycan Universiteti yaradılıb. Düşünürəm ki, bu layihə gələcək təkmilləşdirmələrin təməli daşı olacaqdır.

- İtaliya Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir, lakin İtaliyaya ixracda enerji resursları üstünlük təşkil edir. Sizcə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün hansı addımlar atıla bilər və əməkdaşlığın hansı qeyri-enerji sahələrində inkişaf perspektivləri var?

- Enerjiyə olan tələbat struktur xarakterlidir və bu gün İtaliya ticarətinin ümumi həcmində 3 faizi Azərbaycanın payına düşür. Təbii ki, ticarətin şaxələndirilməsi strateji xarakter daşıyır və vaxt tələb edir. Düşünürəm ki, ən perspektivli sahələr kənd təsərrüfatı məhsulları, moda və turizmdir. İtaliya "Cənub qaz dəhlizi"nin genişləndirilməsində maraqlıdır. Rəsmi Roma Avropanın enerji mərkəzinə çevrilməyə çalışır və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq vacibdir. "Cənub qaz dəhlizi" İtaliya və Avropada qazın qiymətini aşağı salınmasına kömək edən mühüm komponent olacaqdır. İtaliyaya gəlincə, Azərbaycanın Romanın həyatı və strateji enerji tərəfdaşdır.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun İştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciəti təqdim edirik:

"Hörmətli cənab Prezident. Dünyanın müxtəlif ölkələrində yaşayın-çalışın azərbaycanlı alimləri birləşdirən təşkilatımız doğma Vətənimizin yüksəlişini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz Vətənimizdən kənardə fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayırıq: "Azərbaycan torpağının hər guşası hər bir azərbaycanlı üçün əzizdir". Dünyanın ayrı-ayrı ölkələrində fərqli elm sahələrində işləyən tədqiqatçılarımızı qovuşduran Dünya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi

Vətənimizin inkişafına mümkün kömək göstərməkdir. Bu gün - Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə işgaldan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən qalib xalqımızın və onun Müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilas-karı qarşısında inanılmaz xoşbəxtlik, qürur hissi keçirdiyimizi Sizə, həmçinin bütün dünyaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda mübarizədə xalqımızın verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimize cansağlığı arzulayırıq.



Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər olaraq Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin

kəminin ərazi bütövlüyünü bərpa, Vətənimizin suverenliyini tam təmin etdiyiniz üçün daim Sizə minnətdarıq.

Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Azərbaycanın siyasi, iqtisadi, elmi-mədəni istiqamətlərdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliyimizi bildirir, ümumi tərəqqimizə töhfələrimizi verməyə hazır olduğumuzu bəyan edirik. İnandırırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, Vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümumilliyə mənə daşıyan böyük işlərdə Sizin yardımınızla çevriləcəklər.

Bu gün Xankəndidə hər birimiz Ulu Öndərimizin bu ölməz sözlərini böyük qürur hissi ilə bir daha təkrar edirik: "Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!"

Тоғрул ТАЛІСІНСКІ: "Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan Gözləntilərim Çoxdur"

"İyirmi ildən çoxdur ki, Azərbaycandan kənardə yaşayıram. Həkim kimi ali təhsilimi ABŞ-də almışam və hazırda orada fəaliyyət göstərirəm. Amma ürəyim həmişə Azərbaycandır. Vətənimiz birdir, ürəyimiz, düşüncələrimiz hər zaman onundur. Forumdan gözləntilərim çoxdur. Ən əsası səbirli və bir olmaq lazımdır".

Bu fikirləri AZƏRTAC-a Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, ABŞ-nin "ST.Joseph's Health" xəstəxanasında Robotik-minimal invaziv cərrahiyyə bölməsinin direktoru Toğrul Talışinski söyləyib.



Forumda dəvət edildiyinə görə məmnunluğunu ifadə edən azərbaycanlı mütəxəssis deyib: "Sevindim ki, uzun illər xaricdə ölərdə etdiyim bilikləri öz ölkəmdə paylaşa biləcəyəm".

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin planlı şəkildə bir yerdə toplaşması, forum çərçivəsində maraqlı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edən T.Talışinski bu toplantıdan gözləntiləri barədə danışıb: "Azərbaycanlı alimlərin forumu ilk mərhələdir, gələcəyin bünövrəsidir. Forumdan çox şey gözləyirəm. Bir araya gəlmişik ki, vətənimizə töhfə verək, elminizin inkişafı üçün sözlərimizi ortaya qoysaq".

T.Talışinski bildirib ki, forum çərçivəsində strateji plan qəbul ediləcək və bir ildən sonra görülməli işlər barədə hesabat verəcək.

Moskva Dövlət Universitetinin kafedra müdiri: "Vətəndən kənardə yaşasaq da, ürəyimiz buradadır"

"Torpaq çox müqəddəsdir. Qarabağ Zəfəri bizi çox sevindirdi və qürurlandırdı. Allah şəhidlərimizə rəhmət eləsin. İndi başımızı uca tutub gəzə bilirik. Sabah Xankəndiyə və Şuşaya gedəcəyimiz üçün özümi xoşbəxt hiss edirəm. Əhd etmişəm ki, Qarabağa gedəndə torpağı öpüm, şəhidlərimizə ehtiramımı bildirim".



Bu fikirləri AZƏRTAC-a Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri Ağamalı Məmmədov söyləyib.

Forum iştirakçısı bildirib ki, Azərbaycanın istedadlı, bacarıqlı insanları çoxdur. Azərbaycanlı elm adamları

nın sayının çox olması yaxşıdır və Vətənə təşkilatlanmaq şərafəti verir. "Təşkilatçılara bizi bir araya gətirdiyi üçün təşəkkür edirəm. Forumda elm və təhsilin inkişafı üçün fikirlər səsləndirilir, müzakirələr aparılır. Nə etmək lazımdır barədə fikirlər və təkliflərimizi səsləndiririk.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edirəm, məqalələrim çap olunur. Vətəndən xaricdə yaşasaq da, ürəyimiz buradadır", - deyərək A.Məmmədov vurğulayıb. Həmvətənimiz qeyd edib ki, elm adamlarının bir yerdə toplaşması, müzakirə aparması bu sahənin inkişafına dəstək olar.

Texas Universitetinin professoru:

"Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram"

"Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkili çox mühüm təşəbbüsdür. Dünyanın müxtəlif ölkələrindən 80-dən çox alim bir araya toplamaq böyük hadisədir. Düşünürəm ki, bu forum bir başlanğıcdır. Hər bir şeyin başlanğıcı və inkişafı var. Bu mənada, forumdan elmin inkişafına töhfəsini verəcəyinə inanıram. Tədbirdə biz həmkarlarımızla səmimi söhbət əsnasında fikir mübadilələri apardıq, təkliflərimizi bildirdik, Azərbaycan elminə və təhsilinə hansı töhfələr verə biləcəyimizi müzakirə etdik. Bu forumdan, burada aparılan müzakirələrdən müsbət nəticələr gözləyirik".

Bu fikirləri AZƏRTAC-a Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberq söyləyib.

2017-ci ildə yaradılan Azərbaycan-Amerika Musiqi Fondunun təsisçilərindən biri olduğunu bildiren peşakar musiqiçi fondun ölkəmizdə, həmçinin ABŞ-də Azərbaycan klassik musiqisinin tərənnümü və tədris olunması ilə bağlı tərəfdaşlıq proqramları hazırladığını, eləcə də konsert, konfrans, ustad dərsləri təşkil etdiyini diqqətə çatdırıb.

C.Cavadova-Spitsberq 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Musiqili körpü" və digər layihələr həyata keçirdiyini söyləyib. Layihələrini ölkəmizdə tez-tez ölkəmizdə olduğunu deyən musiqiçi bildirib ki, onun təşkilatı Texas ştatında yaşayan azərbaycanlı tanınmış dirijor Fərhad Xudiyevin Azərbaycan səfərinə təşkil edib. Konsertdə tanınmış dirijorun Azərbaycan Dövlət Simfonik Orkestrinə rəhbərliyi ilə Amerika bəstəkarlarının əsərləri səsləndirilib.

2023-cü ilin oktyabrında Texas ştatının Kerrolton şəhərində "Texaslılar minası dünyaya üçün: Azərbaycan" layihəsi çərçivəsində keçirilən tədbirin təşkilatçısı olduğunu da diqqətə çatdıran qonaq vurğulayıb: "Bizim fəaliyyətimizin istiqamətlərindən biri də Azərbaycan ilə ABŞ arasında mədəni körpülərin qurulmasıdır".

Xaricdə yaşayan azərbaycanlı alim:

"Biz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik"



"Bu gün biz bir daha dövlətimizin, dövlətçiliyimizin sarsılmazlığını şahidi olduq. Azərbaycan hökuməti öz alimlərinə dəyər verib onları bir çətir altında toplayıb. Bu, qürurvericidir. Bizim üçün, qürbətə yaşayan həmvətənlər üçün bu, əvəzolunmaz nəmətdir".

Bu sözləri AZƏRTAC-a Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, tibb elmləri doktoru, Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlı ixtiracı alim Azər Abdullayev bildirdi.

Ana dilinə qoyulan hörmətdən bəhs edən alim bunun çox üli hissələr, Vətənə məhəbbətin nümunəsi olduğunu bildirdi: "Burada olarkən mənə ən çox sevindiren uzun illər xaricdə yaşamış alimlərimizin öz dillərini unutmadığı oldu. Bu, çox gözəl xüsusiyyətdir. Belə bir xüsusiyyətin millətimə məxsus olması mənə sevindirir".

Azərbaycan dövlətinin üzünə düşən vəzifəni həyata keçirdiyini diqqətə çatdıran alim əlavə edib: "İndi iş bizimdir. Biz də öz növbəmizdə üzərimizə düşən vəzifələri yerinə yetirməli, Azərbaycanın elmi cəmiyyətinin daha da inkişafı üçün dərindən çalışmalıyıq".

Qırğızstanın Əməkdar Həkimisi:

"Azərbaycanlı alimlərin yalnız elmi deyil, həm də sosial rolu artırılmalıdır"

"Bu gün burada dünyanın müxtəlif böyük, inkişaf etmiş ölkələrindən gələn alimlər toplaşdı. Bu, kifayət qədər mühüm işdir. Müzakirələrin və çıxışların səmərəli olacağına ümid edirəm və möhtəşəm nəticələr verəcəyinə düşünürəm. Bu, Azərbaycan dövlətinin bizə göstərdiyi qayğıdır".



Bu fikirləri sentyabrın 10-da - Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun 2-ci günündə Qırğızstan Respublikasının Əməkdar Həkimisi, "Qırğızstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti"nin sədri Akif Aleferdov AZƏRTAC-a

müsahibəsində bildirdi. Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük problemlərindən biri olan ərazi bütövlüyü məsələsinin həllindən sonra azərbaycanlı alimlərin, ziyalıların üzünə böyük rol düşür. Təkcə elmi məsələlərin həllində deyil, həm də sosial, mədəni məsələlərdə onların rolu artırılmalıdır. Bu, ölkəsinin hər bir ziyalının vətəndaşlıq borcudur.

Ortaq Türk Əlifbasındakı hərflərin türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.



AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə öləd edilən bilik və təcrübələrin paylaşılması və komissiyanın ikillik təcrübəsinə əsaslanaraq türk dilləri üçün orta qəlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.

İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifba layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib.

Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifba üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.

"İclasın işinin uğurla başa çatması tarixi mənə daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə onların dillərinin qorunmasına da öz töhfəsini verəcək.

Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu bu prosesə dəstək verən Türk Dövlətlərinin rəhbərliyinə və əməyi keçən bütün komissiya üzvlərinə dərin təşəkkürlərini bildirir. Bütün müvafiq qurumlardan təklif olunan Ortaq Türk Əlifbasının tətbiq olunmasını fəal şəkildə dəstəkləmələrinə xahiş edirik", - deyərək məlumatda qeyd olunub.

Səyyar "ASAN xidmət" Xaçmazda



Səyyar "ASAN xidmət" avtobusu sentyabrın 2-dən Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi, 13 ünvanında vətəndaşlara xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz rayonunda 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə "ASAN Qatar" vasitəsilə, ümumilikdə 21 dəfə səyyar xidmət avtobusu istifadə edilmişdir. Bu dövr ərzində Xaçmaz rayonunda səyyar xidmət avtobusu vasitəsilə 67 min 731, "ASAN Qatar" vasitəsilə isə 11 min 502 vətəndaş müraciəti daxil olub.

Xatırladıq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanmasını üçün xüsusi təhiz edilən 10 avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün olçatılığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Na-

zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Siyozən rayonu olacaq.

2013-cü ildən həyata keçirilən Səyyar "ASAN xidmət" vasitəsilə ümumilikdə 3 milyondan çox, 2024-cü il ərzində isə 110 mindən çox vətəndaş müraciəti daxil olub.

Xatırladıq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanmasını üçün xüsusi təhiz edilən 10 avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün olçatılığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.





Azərbaycanın COP29 hədəfləri bəllidir

Konfransın prioriteti isə iqlim maliyyəsidir

"Biz global arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var - kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni beynəlxalq arenada global aktor olmaq belə, zənimcə, global Cənub və global Şimal arasında körpülərin qurulması mümkündür".

Sentyabrın 6-da İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusunda həsr olunmuş Beynəlxalq Çernobio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın COP29-a evsahibliyindən və hazırlıqlardan bəhs edib.

Bu sammit həm də Azərbaycanın önəvi enerji ilə "yaşıl enerji" potensialını, ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunun dünyaya təqdimatı olacaqdır. Yəni dünyanın ən böyük beynəlxalq tədbiri hesab edilən COP29-un Azərbaycanı keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu sammit dünya ictimaiyyətinin diqqətinin iki həftə ərzində ölkəmizə və Azərbaycan vasitəsilə Cənubi Qafqaza yönəlməsinə imkan yaradacaqdır. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəmiz COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşlarına göstərəcək

ki, "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycanın bu sammitdəki hədəflərini açıqlayaraq qeyd edib ki, COP tədbiri ölkəmizin global iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir. COP29-un prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi"nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitinqasiya və adaptasiya istiqamətləri əhatə olunacaqdır.

Eyni zamanda danışıqlardan kənar önəmli istiqamətlər olan dövletlər tərəfindən "İkili Şəffaflıq Hesabatları", "Milli Müəyyən edilmiş Təhlükələr", "Milli Adaptasiya Planları"nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tə-



bir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürüldü. Azərbaycanın məqsədi yalnız milli deyil, global səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə global səviyyədə "yaşıl iqtisadiyyat" a keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

Göründüyü kimi, COP29-a evsahibliyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra Azərbaycanın xarici siyasətinin ən böyük uğurudur. Əlbəttə ki, bundan öncəki mühüm tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Cənubi Qafqazın lideri olan ölkəmiz dünyanın iqlim dəyişikliyinə həsr

olunmuş sammitində də statusuna, adına layiq yeniliklər edərək dünyaya səs salacaq.

Sammitin Azərbaycanı keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaulanan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişikliyi ilə mübarizədə qarşısına qoyduğu məqsədlər daha böyük global auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaulanan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cu illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.

Bir sözlə, COP29-un yekunda tərəfdaş dövlətlərin hansısa qərar qəbul edib- etməməsinə asılı olmayaraq Azərbaycan üçün üstünlükləri ondan ibarətdir ki, dünyanın diqqəti tamamilə ölkəmizə yönələcək, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək. Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan ən yüksək liqaya daxil olmaq istiqamətində növbəti mühüm addım atacaq, kiçik dövlətlər üçün yaradılacaq fond və oraya ediləcək ianələr ölkəmizə yeni tərəfdaşlar qazandıracaq, "yaşıl enerji" sahəsinə yeni investorlar cəlb olunması üçün əlverişli şərait yaradacaq, ölkəmizin daha geniş auditoriyaya tanıtılması üçün əvəzsiz piar olacaq.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Türkiyənin iqlim səfirləri COP29-a hazırlıq məsələlərini müzakirə ediblər

Türkiyə paytaxtında "İqlim səfirləri hərəkatı" funksionerlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanı keçiriləcək 29-cu sessiyasına (COP29) hazırlıq üzrə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, 2021-ci ildə Türkiyənin ətraf mühit, səhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun himayəsi altında yaradılan bu hərəkat ölkənin müxtəlif universitetlərinin gənc iqlim fəalları birlişdirir.

İki gün davam edən müzakirələrdə iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. Gənclərin ətraf mühitin mühafizəsində fəal iştirakının əhəmiyyəti vurğulanıb, təşəbbüsləri isə COP29 ərəfəsində BMT-nin təmsilçilərinə təqdim etmək qərarı alınıb.

Türkiyənin ətraf mühit, səhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver, BMT-nin koordinasiya Babatunde A.Ahonsi, UNICEF-in nümayəndəsi Çizuru İvata, Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Ha-



li Hasar və başqaları iqlim səfirlərinin qarşısında çıxış ediblər.

Suver qeyd edib ki, iqlim dəyişikliyi problemi həmişəkindən daha aktualdır və təcili addımların atılması tələb edir. "Bu məsələdə ciddi məsuliyyət yükü gənclərin üzərinə düşür, onlar aktual məsələlərə bağlı qərarların qəbulu prosesinə təsir göstərməlidir", - deyərək vurğulayıb.

2024-cü ildəki ölkədəki onlarla universitetdən 18-25 yaş arasında 175 tələbə Türkiyənin iqlim səfiri olub. Eyni səfərdə gənc ehtiyat səfirlər siyahısına daxil edilib.

18 ölkənin gənc lideri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplaşdı

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi (ADTGT) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə sentyabrın 9-dan 13-dək Bakı şəhərində "Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi" adlı Beynəlxalq Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərlərinin və eləcə də ölkəmizin 60-dan çox gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə beynəlxalq tədbirin plenar açılışı sentyabrın 10-da Bakı Konqres Mərkəzində olub.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan,

Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal gənc liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər 4 gün müddətində Azərbaycanlı həmkarları ilə global ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, ekokönlülüyün genişləndirilməsi, "yaşıl dünya"nın təşviqi və "yaşıl iştirakçılıq" sahəsində əməkdaşlıq, mübadilə və şöbələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın "yaşıl dünya" naminə global fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil edəcək, rəsmi qurumlarla və QHT koalisiyaları ilə görüşlər keçirəcək və bu istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar edəcəklər.

Forumun yekununda Bakı Bəyannaməsinin qəbulu, COP29-a beynəlxalq ictimai dəstək çağırışı və "İqlim dəyişikliyi və fəal yaşıl iştirakçılıq üzrə" Əməkdaşlıq Şöbəsinin qurulması və davamlı inkişafı məsələləri də nəzərdə tutulur.

Naxçıvanda enerji istehsalında "yaşıl enerji"nin payı 20 faiz artıb

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.



Xidmətin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 55 faizi alternativ və bərpaulanan enerji mənbələrinin payına düşür.

Yanvar-avqust aylarında ümumi elektrik enerjisinin 45 faizi istilik-elektrik stansiyalarında, 42 faizi su-elektrik stansiyalarında, 13 faizi isə günəş-elektrik stansiyalarında istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaulanan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.

Haynz SYEQREN: "Dünya ölkələrinə COP29-da Azərbaycanda "yaşıl enerji" istehsalının tam sürətlə getdiyini öyrənmək imkanı yaranıb"

Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan ilə Avropa dövlətləri və digər qitə ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin qurulması sürətlə və uğurla inkişaf edir. Avrasiyada İsveç Ticarət və Sənaye Palatasının baş direktoru Haynz Syeqren AZƏRTAC-a müsahibəsində Azərbaycan-İsveç ticarət-iqtisadi əlaqələri, işgüzar dairələr arasında qarşılıqlı münasibətlərin qurulması perspektivi və noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə danışıb.



- Haynz, siz Avrasiyada İsveç Ticarət və Sənaye Palatasının baş direktorusunuz. Bu palatanın missiyası İsveç və Avrasiya ölkələri arasında iqtisadi əlaqələri inkişaf etdirməkdir. Azərbaycan ilə İsveç arasında iqtisadi əlaqələrin hazırlıq vəziyyəti necədir və gələcək əməkdaşlığa dair planlar varmı?

- İsveç-Azərbaycan ticarət əlaqələrinin zəngin tarixi var. Keçən il biz Nobel ailəsi tərəfindən Bakıda Bra Nobel neft sənayesi şirkətinin yaradılmasının 150 illiyini qeyd etdik. Bu, münasibətlərin gözəl və möhtəşəm sənaye inkişafının başlanğıcı oldu.

Amma bu günə kimi fəaliyyət göstərən şirkətlər də var. Məsələn, Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" bu gün də rabitə sistemlərini qurur və ən yüksək səviyyədə kömək edir.

Hazırda 70 şirkət Ticarət və Sənaye Palatasının üzvüdür və onlar necə inkişaf etmək istədiklərinə, hansı ölkələrlə əməkdaşlıq etmək niyyətində olduqlarına özləri qərar verirlər.

- Ticarət və Sənaye Palatasının rolu konkret olaraq nədən ibarətdir? Şirkətlərə xaricdə biznes qurmağa necə kömək edirsiniz?

- Deyək ki, Ticarət və Sənaye Palatası Avrasiya ölkələrində biznesin aparılması şərtləri barədə şirkətləri və firmaları məlumatlandırmağa çalışdığımız platformadır. Biz əlaqələr, biznes sorğuları (əgər varsa) vasitəsilə biznesin yaradılmasına köməklik edirik. Bu, seminarlar, vebinarlar və ya ayda bir dəfə dərc etdiyimiz bülletenimiz vasitəsilə həyata keçirilir.

- Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində azad edib. Azərbaycanda, xüsusən də Qarabağda olmusunuz?

- Təəssüf ki, Qarabağa səfər etmək mənə hələ qismət olmayıb. Mən Bakıda və vaxtilə Azərbaycanda paytaxtı olmuş Gəncədə olmuşam. Azərbaycana səfər daha çox turizm xarakteri daşıyırdı. Qeyd edim ki, həm sovet dövründə, həm də ondan sonra bir neçə dəfə Bakıya getmişəm. Mən vaxtilə bələdiyyə işçisi və turist qrupları ilə Sovet İtti-

faqını çox gözmüşəm. Sonralar uzun illər bank sektorunda çalışmışam, İltifaq banklarında və təbii ki, Bakıda olmuşam.

- Avqustun 28-də İsveç Xarici İşlər Nazirliyinin təşkil etdiyi COP29 və Cənubi Qafqazda ticarət əlaqələrinə həsr olunmuş biznes seminarında iştirak etdiniz, burada Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovla yanaşı, İsveçin Azərbaycanı ziyarət üçün Ticarət Komissarı Mattias Lindgren çıxış ediblər. Onlar Azərbaycanla ticarət əlaqələrini və ümumiyyətlə, əlaqələrin inkişaf etdirilməsi imkanlarını necə qiymətləndirirlər?

- Bakıdakı səfirimiz Tobias Lorentzonun iki ildir ki, oradadır və özünü yaxşı tərəfdən göstərmişdir. O, Nobel qardaşları haqqında kitabın və bu yaxınlarda çəkilmiş filmin yaradılmasında dəstək göstərmişdir. Lorentzonun regionda İsveç şirkətlərinin biznesinin inkişafına çox müsbət yanaşır.

Bundan əlavə, hazırda Azərbaycanda iqtisadi inkişafa uyğun olaraq investisiyaların böyük inkişafı və artımı müşahidə olunur. Bu isə Azərbaycanın hökumətinin günaş və külək kimi alternativ enerji mənbələrinin stimullaşdırılması üzrə investisiyalara və prioritetlərə paraleldir. Hətta Avropaya "yaşıl enerji" və elektrik ixrac etmək planları mövcuddur. Buna bizdə də tələbat var.

Tobias Lorentzonun Azərbaycanı prioritet istiqamətlərdən biri olan turizm investisiyalarından da danışıb. Ölkənin ön plana çıxardığı üçüncü sahə informasiya texnologiyalarıdır.

Azərbaycanda daha bir prioritet sahə kənd təsərrüfatıdır. Amma burada uzaq məsafəyə görə ixracatla bağlı vəziyyət daha mürəkkəbdir və üstelik, Niderland və İspaniyadan gətirilən meyvə-tərəvəzin ixracı ilə rəqabət aparmaq çox çətindir, çünki onlar daha ucuz başa gəlir.

İsveç şirkətləri üçün, həmçinin neqliyyat sektorunda İpək yolunun bir hissəsi olan Trans-Xəzər Neqliyyat Dəhlizi vasitəsilə tranzit ticarət kimi böyük imkanlar yaranacaq, burada onlar avtomobil neqliyyatı da daxil olmaqla, demir yolu neqliyyatından tutmuş hava neqliyyatına qədər avadanlıq, signalizasiya sistemləri, neqliyyat vasitələri şəklində töhfə verə biləcəklər. Qeyd edim ki, İsveçdə iki böyük yük maşını istehsalçısı var, onların hər ikisi bu gün elektrik avtomobillərinə böyük sərmayə qoyurlar.

Noyabrda Bakıda keçiriləcək COP29-a gəldikdə, seminarla işimiz və konfransa hazırlıqla bağlı çox az danışılır.

Azərbaycan öz qazını yanacaq növləri ilə məşhurdur, neft və qaz istehsalçısıdır. Azərbaycanda günaş və külək enerjisindən istifadə etməklə "yaşıl enerji" istehsalının tam sürətlə getdiyini həmişə məlum olan fakt deyil. Azərbaycan, məsələn, Birləşmiş Ərəb Əmirliklərindən investisiya cəlb etməyə və böyük günaş-elektrik stansiyası tikməyə nail olub. İndi də dünya ölkələrinin bütün bunları COP29-da bilmək şansı yaranıb.

Onu da əlavə etmək istəyirəm ki, İsveçin enerji sektorunda ekoloji texnologiyaları yaxşı bilən çoxlu şirkətlər var və mən onların konfrans zamanı bu texnologiyaları nümayiş etdirmək imkanının olmasını istəyirdim. Düşünürəm ki, bu şirkətlər COP29-da özlərini təqdim etmək üçün yaxşı platformaya malik olmalıdırlar.

Konkret olaraq Azərbaycandan danışırsınız, fikrimcə, burada enerji istehlakına qənaət baxımından böyük imkanlar var. Axı enerjiyə qənaət etmək ondan istifadənin yeni üsullarını icad etməkdən daha səmərəlidir. Cəsarətlə deyirəm ki, İsveç tullantılarının təkrar emalı sahəsində bir növ qabaqcıl ölkədir - kağız, plastik, metallar, şüşə, - bu da ətraf mühit və iqlimlə bağlıdır. Bundan əlavə, bildiyiniz kimi, bizdə dağ-mədən sənayesi və müvafiq avadanlıqların istehsalı çox inkişaf edib. Yerdən çıxarılan yeni minerallar və metallar avtomobil akkumulyatorlarında istifadə olunur. Buna görə də düşünürəm ki, İsveç və İsveç şirkətləri də COP29-da öz töhfələrini verə bilərlər.

Fikrimə əlavə etmək istəyirəm ki, Azərbaycanla ticarət əlaqələrinin bu qədər az olduğunu düşünəndə kədərlənirəm. Axı İsveçdə mütənasib olaraq çoxlu sayda beynəlxalq şirkətlərimiz var. Biz nisbətən kiçik ölkəyik, əhalimizin sayı da Azərbaycanla eynidir. Amma çox təəssüf ki, bir-birimizdən uzaqda yerləşirik. Məhz buna görə də bu gün İsveçdə ən böyük ticarət tərəfdaşlarımız qonşularımız Norveç, Finlandiya, Danimarka və Almaniyaadır. Əlbəttə ki, ABŞ də böyük şirkətləri ilə tərəfdaşımızdır.

- Siz konfransa iştirak edəcəksiniz? - Məsələ ondadır ki, ticarət palatası olaraq ətraf mühit və iqlim üzrə konfransa iştirak etməyimiz üçün heç bir səbəb yoxdur. Bundan əlavə, noyabrın 19-da futbol üzrə Azərbaycan milli komandası Stokholmda Millətlər Liqasında yenidən İsveç millisi ilə oynayacaq. Bu matçı baxmaq istəməzdim. (Gülür).

- O zaman idmana keçək. Bilirəm ki, siz böyük idman həvəskarısınız və bunu özünüzdə necə təsdiqləyirsiniz. İsveçdə, istərsə də başqa ölkələrdə çoxsaylı marafonlarda iştirak etmişsiniz. Azərbaycan və İsveç milliləri arasında ilk oyuna baxmışınız? - Bəli, baxmışam! Bir isveçli kimi İsveçin xeyrinə olan 3:1 nəticədən məmnun qaldım. Sonuncu dəfə Azərbaycan Bakıda 3:0 hesabı ilə qalib gəlib. Odur ki, indi hesabın 1:1 olduğunu deyir bilirik (gülür). Bayaq qeyd etdiyim kimi, komandalarımız arasında noyabrın 19-da Stokholmda baş tutacaq oyunu səbirsizliklə gözləyirəm.

REGIONLAR

Şəhid Hacıəli Qasimovun "Vətən uğrunda" medalı ailəsinə təqdim edilmişdir



Lokal karakterli antiterror tədbiri zamanı şəhid olmuş Qasimov Hacıəli Tahir oğlunun "Vətən uğrunda" medalı ailə üzvlərinə təqdim olunmuşdur.

Tovuz Rayon İcra Hakimiyyətinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşlarının iştirak etdikləri təqdimmə mərasimində RH başçısının müavini Niftali Qasimov diqqət

tə çatdırmışdır ki, lokal karakterli antiterror tədbirində düşmənin tör-töküntüləri məhv edilərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur: "Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq bu şanlı zəfər xalq-İqtidar birliyinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılmışdır".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hacıəli Qasimov 2023-cü il sentyabrın 20-də Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 4 ay komada qalmışdır. Həkimlərin bütün səylərinə baxmayaraq, o, 2024-cü il yanvarın 28-də dünyasını dəyişmişdir.

Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyduğu tapşırıqları yerinə yetirərək fərqləndiyinə görə Hacıəli Qasimov "Kəlbəcorin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", ölümlükdən sonra isə "Vətən uğrunda" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Paralimpiya Oyunlarının qalibi qələbəsinə şahidlərə həsr etdiyini deyir

"Paris-2024" Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilov doğma şəhəri Gəncədə böyük coşğu ilə qarşılanıb. İdmançını Heydər Əliyev Park Kompleksindəki "Zəfər Tağı"nın qarşısında yaxınları, şəhərin idman ictimaiyyətinin nümayəndələri, gənclilər qarşılamışlar.

Qarşılanma mərasimində çıxış edən İmaməddin Xəlilovun əldə etdiyi uğuru Azərbaycan idmanı üçün böyük nəticə kimi qiymətləndirmiş, 8 ildən sonra ikinci dəfə Nizami yurdunda paralimpiyadan qızıl medal gəldiyi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, 70 kiloqram çəki dərəcəsinə bütün rəqiblərini üstələyən İmaməddin həm də Azərbaycanın idman tarixində parataekvando üzrə ilk qızıl medalı qazanan idmançısıdır. O, bu nailiyyəti qazanmaq üçün uzun illər çalışdığını və bunun bəhrəsini



Fransada gördüyünü deyərək üzərində əməyi olan hər kəsə təşəkkür etmiş, qızıl medalı şahidlərə həsr etdiyini söyləmişdir.

Qeyd edək ki, İmaməddin Xəlilov öncə iki dəfə Avropa, bir dəfə isə dünya çempionu olub.

Naftalanda daha bir sağlamlıq mərkəzi istifadəyə verilmişdir

Naftalanda beynəlxalq standartlara cavab verən müasir müalicə mərkəzlərinin sayı artır. Bu günlər şəhərdə daha bir müalicə mərkəzinin açılışı olub.



"Nafta" adlanan mərkəzin açılış tədbirində şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztov, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, Azərbaycan Turizm Bürosunun departament

direktoru Aytən Əlizamanlı, ASK-nin vitse-prezidenti Vüqar Zeynalı, KOBİA-nın vitse-prezidenti Samir Hüseynov, Dövlət Turizm Agentliyinin mədəni irs və regional turizm şöbəsinin sektor müdiri Rüstəm Mehtizadə, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, "NAFTA" Müalicə Mərkəzinin təsisçisi Surxay Ələkbərov və başqaları iştirak etmişlər. Çıxış edənlər vurğulamışlar ki, son dövrlər regionlarda da yerli və xarici investirlər üçün əlverişli şərait yaradılır və "Nafta"-nın açılışı bir daha bunu sübut edir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla ümumilikdə 20-yə yaxın istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.

10 mərtəbəli "Nafta" 164 yerlikdir. 100-dən artıq insanın daimi işlə təmin edildiyi mərkəzdə bütün zəruri avadanlıqla təchiz olunmuş 78 otaq var.

Sabir ƏLİYEV,
"Azərbaycan"

1000 manatlıq buğda və pambığın sığortalanması əkinçiyə cəmi 7 manata başa gəlir

Salyanlı fermerlər aqrar sığortaya təşviq olunur

Zaman keçdikcə ölkəmizdə də kənd təsərrüfatı məhsulları istehsalçıların aqrar sığortaya maraqları artır. Bu, bir tərəfdən son dövrlər təbiətin şiltaqlığının istehsalçılara vurduğu ziyanın artması ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanda aqrar sığorta şərtlərinin sərfəli olması ilə əlaqədardır. Təbii ki, bunların üzərində Aqrar Sığorta Fondunun fermerlər arasında apardığı təbliğat və təşviqat tədbirlərini də gəlmək lazımdır.

Belə tədbirlərdən biri də bu günlər Salyanda keçirilib. Kənd təsərrüfatı heyvanları və bitkilərinin, xüsusən tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığorta Fondu və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta" tədbirində müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Salyan RH-nin başçısı Sevidik Hətəmov rayonda kənd təsərrüfatının, o cümlədən əkinçiliyin və heyvandarlığın inkişafı üçün böyük imkanlar olduğunu bildirdi. Qeyd olundu ki, rayonda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl, 10 min hektarı pambıq, təqribən 14 min hektarı yonca əkinlərinin payına düşür. Bunlardan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri,

çəltik və şəkər çuğunduru da becərilir.

S.Hətəmov onu da nəzərə çatdırıb ki, rayondakı əkinlərin yalnız 5 min hektarı sığortalanıb və bu, qənaətbəxş sayıla bilməz. O, fermerləri dövlət tərəfindən yaradılan bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamaya çağırıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadiqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığortaya edə bilərlər. "Aqrar sığorta mexanizmi əkin sahələrini təbii hadisələrə, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərə-



kətlərdən sığortalayır", - deyən F.Sadiqov məlumat verib ki, Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərli bağlı ümumilikdə 686 min, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib. Payızlıq taxıl mövsümünün yaxınlaşdığını xatırladan fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.

Tədbirdə sığorta haqları və sığorta ödənişlərinin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş

prosesi barədə məlumat verilib. Qeyd olunub ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7, 1000 manatlıq arpa məhsulunun sığortası 9, eyni məbləğdə narın sığortası 8, xurmanın sığortası 11 manata başa gəlir. Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması üçün 10, eyni məbləğdə qarpızın sığortalanması üçün 11 manat lazımdır. Əlavə ödənişlə məhsulu donvurmada və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə

ucuzlaşmadan da sığortalama mümkünür.

Sonra fermerlərin sığortanın əhatə etdiyi risklər, sığorta ödəniş prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı sualları cavablandırılıb.

Fuad Sadiqov tədbir çərçivəsində həmçinin Salyanın təsərrüfatlarında olub, fermerlərlə görüşüb, onların suallarını cavablandırılıb.

Seyran CAVADOV,
"Azərbaycan"

426 mingəçevirli gənc ali məktəblərə qəbul olmuşdur

Mingəçevir Şəhər İcra Hakimiyyətinə 600-dən artıq bal toplayıb ali məktəblərə qəbul olunan yerli tələbələrə görüş keçirilmişdir.

Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayilov qeyd etdi ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kənd problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə müsbət təsirini göstərir: "Müəllim cəmiyyətinin gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası tikilib istifadəyə verilib. Sevidirici haldır ki, müəllimin əməyinə bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymət verilib, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir".

Heydər Əliyev Fondunun yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirdiyini deyən İsmayilov fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının



osas məqsədinin təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq olduğunu diqqətə çatdırıb.

Mingəçevir şəhərindəki təhsil ocaqlarında da ötən illər ərzində müsbət dəyişikliklər olub. Belə ki, bir sıra orta məktəb binaları yenidən tikilib və ya əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Dövlət proqramı çərçivəsində şəhərdə 2351 şagirdlik 4 ümumtəhsil məktəb binası inşa, 11158 şagirdlik 12 məktəb binası əsaslı təmir olunub. Hazırda 1250 şagirdlik 17 sayılı tam orta mək-

təbin binasında əsaslı təmir işləri aparılıb. Bu il şəhər ümumtəhsil məktəblərini 1165 nəfər bitirmişdir. Onlardan 426 nəfər ali məktəblərə, o cümlədən 41 nəfər Qarabağ Universitetinə qəbul olmuşdur. Ali məktəbə qəbul olan tələbələrdən 150 nəfəri 500-dən, 46 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Aysel Səlimova (684 bal) göstərmişdir.

Tədbirin sonunda yüksək bal toplayan məzunlara - tələbələrə şəhər icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Lazım QULİYEV,
"Azərbaycan"

Ağstafada təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ötinə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində ixtisaslaşmış işçilərinin və idman nailiyyətlərini əks etdirən sərgiyə baxmışlar.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşq Bağirov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat vermiş, təhsilin idarə edilməsində əlverişli şəraitin təmin olunması üçün qarşıda duran vəzifələr barədə fikirlərini konfrans iştirakçılarına diqqətinə çatdırmışdır.

Sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə rayonun pedaqoji kollektivlərini təbrik etmiş, ölkənin təhsil sisteminə həyata keçirilən islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından söz açmışdır.

Konfransda Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış etmiş, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıbmışdır.

Konfransda təhsil işçilərini maraqlandıran suallara cavablandırılmış, onların bir sıra vacib məsələlərə dair təklif və müzakirələri qeydiyyata alınmışdır.

S.YUNISOĞLU,
"Azərbaycan"

Qusarın payız libası - daha təmiz, daha abad!

Sentyabr başlayandan Qusarın küçələrində, parklarında, şəhərin giriş və çıxışlarında aparılan təmizlik işlərinin intensivliyi artıb.

Bu günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti təmizlik aksiyası keçirilib. Aksiyada həmçinin könüllü olaraq yerli sakinlər iştirak ediblər.

60 nəfərdən çox iştirakçının qatıldığı aksiyaya zamanı ümumilikdə 1,2 hektar ərazi bərk meşət tullantılarından təmizləndi. Ərazi həmçinin qurumuş ot, ağac və kolların xilas olub. Onların əvəzinə yol kənarlarına bəzək kolları, mövsümi ağaclar ekilib. Qarşıdakı aylarda isə ağacəkmə kampaniyası keçiriləcək. Bu cür aksiyaları payız fəslində həftədə bir dəfə keçirmək qərara alınıb.

Akif ƏLİYEV,
"Azərbaycan"



Üzeyir bəy Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək



Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatlığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir bəy Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkənlərdə konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.

Festival günlərində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisaslandırma Mərkəzinin təqdimatında "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi reallaşacaq.

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir bəy Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.

Tədbirdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülvyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasimov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.

Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kino-teatrlarda Üzeyir bəy Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkilinə nəzərdə tutulur.

Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq

Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.



Mərkəzəndə verilən məlumatda bildirilib ki, əsrlər boyu Anadoluzun zəngin mədəni həyatını formalaşdıran yörükler, yəni köçəri həyat tərzini sürən xalqlar türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrini yaşadıqlığı şəhərlərdən biridir və bu zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi vəzifəsini üzərinə götürməyi hədəfləyib.

Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçanı Karaman piknik sahəsində təşkil olunacaq.

Tədbirdə türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlar qurulacaq, türk dilində öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Festivalda, həmçinin unudulmuş olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.

Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir.

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunacaq.

Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bəzi hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Azərbaycanın Xalq artisti Azərın, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki "Xəzər" Xalq Rəqsləri Ansamblı milli və xalq musiqi nümunələrini təqdim edəcəklər.

"Bayatı-Şiraz" Norveç səhnəsində səsləndirilib



Oslo şəhərində yerləşən Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir həmyerlimiz, orkestrin skripka ifaçısı Nərin Musayeva Folqerö və onun musiqiçi həmkarlarının təşkilatlığı ilə reallaşdı.

Konsertdə Ü. Hacıbəylinin "Arazbar", "Aşıqsayağı", Q. Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, "İldırım yollarla" baletindən miniatür, "Don Kixot" simfonik quruluşlarından "Səyahət", F. Əmirovun "Muğam-poema", "Məhəbbət rəqsi", həmçinin M. Həşimov və A. Əliyevin solo skripka üçün işləməsi olan "Bayatı-Şiraz" muğamı səsləndirilib.

Tədbirdə yerli sakinlərlə yanaşı, qonşu ölkələrdən də dinləyicilər iştirak ediblər.



Ölkəmizdə fəaliyyət göstərən altı dövlət arxivindən birində - Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində... Əlli altı yaş var bu qiymətli xəzinənin... Nazirlər Sovetinin 154 sayılı qərarı ilə 1968-ci il aprelin 5-də yaradılıb. Ancaq saxladıklarının, mühafizə etdiklərinin tarixi yarım əsrdən də artıqdır. Burada xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin çox dəyərli nümunələri qorunur.

On beş respublika arasında yalnız Azərbaycanda yaradılmış arxiv

Sovet İttifaqının tərkibində olan on beş respublika arasında yalnız Azərbaycanda yaradılmış Səs Yazıları Arxivinin qarşısına ölkənin ictimai, siyasi, elmi və mədəni həyatının əks etdirən, eləcə də Azərbaycana gəlmiş incəsənət xadimlərinin zaman keçdikcə tarixə çevrilmiş səs yazılarının - fonosənədlərin toplanması, daimi qeydiyyata alınması, mühafizəsinin təmin olunması vəzifəsi qoyulub.

İlk sənədləri qrammofon valları və maqnitli lentlər olub. Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva deyir ki, texnikanın inkişafı ilə əlaqədar indi arxivdə səs və görüntü daşıyıcıları, bu gün hamının tanıdığı kompakt kasetlər, rəqəmsal səs və görüntü sənədləri də toplanır: "Arxiv sənədləri tərkibinə görə çox zəngindir. Hazırda 50000 saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir ki, onlardan 9000 saxlama vahidi görüntü sənədlərinə aiddir".

Xalidə Fərəcullayeva bizi arxivlə tanış edir. Səs Yazıları Arxivində rəsmi olaraq iki şöbə fəaliyyət göstərir. Sənədlərin qeydiyyatı, mühafizəsinin təmin edilməsi və Elmi-texniki şöbə. Mövcud olmayan iki şöbənin - sənədlərin kompleksləşdirilməsi, dəyərini ekspertizası və Milli Arxiv Fondu sənədlərində istifadə və informasiyanın təminatı şöbələrindən, ötən ildən, həmçinin arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin vəzifələrini də bu şöbələr yerinə yetirir.

Ötən əsrin əvvəlindən bu günə...

Öyrənirik ki, 1901-1914-cü illərdə dünyanın müxtəlif soyuzlarına səhndar şirkətləri - İngiltərənin "Qrammofon", Parisdə Şarl və Emil Pate qardaşlarının yaratdığı "Pate", Varşavanın "Sport-Rekord", Kiyevin "Eks-trafon", Tiflisin "Monarx-Rekord", Bakının "Qrammofon-Rekord" şirkətləri tərəfindən istehsal edilmiş nadir sənəd iciləri içərisində Məşədi Məhəmməd Fərzəliyev, Keçəçiöglü Məhəmməd, Şəkili Ələsgər Abdullayev, İslam Abdullayev (Seğah İslam), Cabbar Qaryağdıoğlu, Qasım Abdullayev (Zabul Qasım), Seyid Mirbabayev, Cəmil Əmirov, Məcid Behbudov, Məmməd Tağı, Həmid və Əsgər Maltbəyli qardaşları, Salyanlı Şirin Axundov, Mirzə Güllər xanım, Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Qurban Pirmov və daha neçə-neçə istedadların ifasında muğam, təsnif, bəstəkar və xalq mahnıları əbədiləşdirilib.

Səsyazma şirkətləri vallahla bərabər onların kataloqlarını da kitabça şəkildə hazırlayıb yayırdılar. Arxivdə belə kataloqlardan bir neçə nümunə var. Onlardan birində - Varşavanın "Sport-Rekord" səsyazma şirkəti tərəfindən buraxılmış kataloqda Cabbar Qaryağdıoğlunun 18 qrammofon valının siyahısı, xanəndənin şəkli, müşayiət edənlər haqqında məlumat və ifa olunmuş musiqinin adı qeyd edilib.

1914-cü ildə Varşavanın "Sport-Rekord" səsyazma şirkəti tərəfindən "Əlli yaşında cavan" və "Evliyəkn subay" səhnə əsərlərindən bəzi fraqmentlər vala yazılıb. Aktyor Hacığa Abbasovla yanaşı, əsərin müəllifi bəstəkar Zülfiqar Hacıbəyovun da partiyaları ifa etməsi valın dəyərini artırır.

Arxivin direktoru məlumat verir ki, vala ilk həvəskar xanəndə Əbdülqadir Cabbarovun səsinin yazıldığı güman edilir. Dostları ilə Riqa şəhərində səyahətdə olarkən, onların xaric



hişi ilə ifasında "Heyratı" muğamı İngiltərənin "Qrammofon" təsəvvürat şirkətinin əməkdaşları tərəfindən lentə alınıb. Həvəskar xanəndənin yeganə valı indi nadir sənədlərdəndir. Özündən xəbərsiz yazılmış fonosənəd isə Cəmbəkəndli Qədirbəlinin çox güclü və mələhətli oxumasının əyani sübutudur.

Azərbaycanın teatr tarixi və onun ilk yaradıcılarından olan Hüseyinqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Dadaş Şaraplı, Mirzəğa Əliyev, Ələsgər Ələkbərov, Sidiq Ruhulla, Fatma Qədiri, Rza Təhməsi, Ağadadaş Qurbanov, Kazım Ziya, Adil İsgəndərov, Hökümə Qurbanova, Ülvə Rəcəb, Hacığa Abbasov, Nəcəbə Molikova və daha neçə-neçə sənətkarın səsləri də xüsusi qayğı ilə qorunur.

Arxivdə musiqinin bütün janrlarında, böyük və kiçik həcmli, Azərbaycan və dünyanın bir çox ölkə bəstəkarlarının əsərləri mühafizə edilir. Dünyaşöhrətli bəstəkarlardan Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi və başqalarının məşhur əsərləri arxivin qiymətli sənədlərindəndir.

Aşıqların həyat və yaradıcılığını əks etdirən 3 minə yaxın səs və görüntü daşıyıcı burada mühafizə edilir. Arxiv əməkdaşları tərəfindən ifaları lentə alınmış 30-dan çox el sənətkarının çıxışları, həmçinin 300-dən çox dastan dinləyənləri heyran edir. Arxivdə aşıqlardan Əsəd Rzayev, Mirzə Bayramov, Şəmki Qocayev, Əkbər Cəfərov, Hüseyin Saracılı, Əhməd Sadıqlı, Mahmud Məmmədov, Əmirah Gülləmmədov, Şakir Hacıyev və başqa el sənətkarlarının ifaları yazılmış səs və görüntü daşıyıcıları ilə bərabər, 1938-ci ildə Moskvada keçirilən Milli Azərbaycan Ədəbiyyatı və İncəsənəti Öngünlüyünün iştirakçısı olmuş və səsləri "Melodiya" səsyazma şirkəti tərəfindən vala yazılmış 11 və 13 yaşlı uşaq aşıqlar - Allahverdi Əliyev və Kazım Abdullayevin ifaları yazılmış qrammofon valları var.

Məşhur vokal və muğam ifaçıları Bülbul, Rəşid Behbudov, Zeynəp Xanlırova, Şövkət Ələkbərova, Rübəbə Muradova, Hacıbaba Hüseyinov, Ağaxan Abdullayev, İslam Rzayev, Əlibaba Məmmədov instrumental ifaçılardan Bəhrəm Mansurov, Həbib Əliyev, Ramiz Quliyev, Kamil Cəlilov və başqalarının həyat və yaradıcılığını əks etdirən fonovideo yazıları da arxivdə qorunur.

Arxivdə Türkiyə, Tatarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Polşa və digər ölkələrin elm, incəsənət

Keçmişdən bu günə

Tariximizin səs yaddaşı



nət və mədəniyyətləri ilə bağlı fonovideo sənədləri də var.

2009-cu ildən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Beynəlxalq Muğam Festivalı, milli muğam müsabiqələri keçirilir. Bu möhtəməl tədbirlərin görüntü sənədləri bu arxivdə mühafizə olunur.

Azərbaycanın klassik şair və yazıçıların - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Molla Pənah Vəqif və Cəlil Məmmədquluzadənin ədəbi irsi, həmçinin müasir ədəbiyyatımızın nümayəndələri Mirzə İbrahimov, Süleyman Rüstəm, Əliğa Vahid, Səməd Vurğun, Mirvərid Dilbazi, Mədinə Gülgün, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Nəbi Xəzri və başqalarının canlı səsləri, görüntüləri, həyat və yaradıcılıqlarının əks etdirən fonovideo daşıyıcıları da arxiv sənədləri içərisində öz yerləri var.

Lent yazılarında birində türk şairi Nazim Hikmət özü "Ceviz ağacı" və "Kərəm kibi yana-yana" şeirlərini səsləndirir... Arzın o tayında yaşayan Seyid Məhəmməd Hüseyin Behçəti Təbrizinin titrək səslə söylədiyi, bəzən zümzümə edərək oxuduğu "Heydər babaya salam" poeması eşidəndən xoş təsir bağışlayır...

İkinci Dünya müharibəsində xalqımızın qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri rəşadət fonosənədlərdə əksini tapıb. Arxivdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci və İkinci Qarabağ müharibələri ilə bağlı fonovideo sənədləri tarixi yaddaşımızın ağırını parçası olaraq mühafizə olunur.

Dövlət Səs Yazıları Arxivinin direktoru deyir: "Ulu Öndər Heydər Əliyevin səs və görüntü daşıyıcılarında 1200 saxlama vahidindən artıq olan çıxışları ölkənin ictimai-siyasi həyatını əks etdirən on minlərlə fonovideo yazıları içərisində xüsusi yer tutur. Bu fenomenal şəxsiyyətin 2 dekabr 2002-ci il tarixdə imzalandığı Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında fərman arxiv işinə və arxiv əməkdaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Layiqli davamçı olaraq atasının açdığı cığırı daha da genişləndirən Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, arxiv işinə də hər zaman diqqət göstərir. Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, 2008-ci il oktyabrın 12-də arxivlərin yerləşdiyi binanın əsaslı təmirdən

sonra açılışında iştirakı arxiv əməkdaşlarını daha səmərəli işləməyə ruhlandırır. Milli Arxiv İdarəsinin rəhbərliyi tərəfindən "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı arxiv quruculuğunun 100 illiyinə layiqli töhfə olub. İlham Əliyevin daxili və xarici siyasəti, eləcə də 44 günlük Vətən müharibəsi ilə bağlı görülmüş işləri, çıxışları, müxtəlif xarici səfərləri, qəbülləri qiymətli, son dərəcə əhəmiyyətli sənədlər olaraq toplanır, mühafizə edilir".

Xalidə Fərəcullayeva qeyd edir ki, respublikanın birinci xanımı Mehriban Əliyevanın Mədəniyyət Fondu-nun prezidenti kimi Azərbaycan mədəniyyətinə verdiyi töhfələri əks etdirən sənədlər də arxivin xüsusi qiymətli fonovideo daşıyıcılarıdır.

Səs yazıların saxlanıldığı mühafizəxanalarda istiliyin dərəcəsinin +15-20, nisbi rütubətin 50-65 faiz olması təmin edilir. Sənədlər fərdi qaydada kip qablaşdırılır. Qrammofon valları və maqnitli lentlər polietilen və karton qutulara, CD, DVD, sort disk, disket və digər daşıyıcılar isə qutularda taxta rəflərdə saxlanılır.

Sənədlərin mövcudluğunun yoxlanılması tədbiri 2-3 ildən bir yerinə yetirilir və aktlaşdırılır. Fonovideo sənədlərində ehtiyac olduqda bərpə və montaj işləri aparılır və onların rəqəmsallaşdırılması "Adobe Premiere", "Adobe Audition", "Sony Sound Forge" proqramları vasitəsilə həyata keçirilir. Rəqəmsal sənədlərin bütün məlumatları "qeydiyyat" kitablarına yazılır.

Müxtəlif tədbirlər, tarixi günlər radio-televiziya verilişlərinin hazırlanmasında geniş istifadə edilir. Arxivdə ekskursiyalar, tələbələr üçün dərslər təşkil edilir.

Bu arxivin spesifik xüsusiyyətləri səbəbindən sərğilərdə iştirak etmək olmur. Ancaq bir neçə ildir ki, arxiv sənədləri əsasında müəyyən tarixi hadisələrə əlaqədar "Qarabağ gədən yol", "Əliğa Ağayev", "Nizami Gəncəvi - 880", "İmadəddin Nəsimi - 650", "Küçələrə su səpmişəm", "Ağadadaş Gəraybəyli - 110", "Naxçıvan - 100" və digər videoxülasələr hazırlanır və sosial şəbəkələrdə təmaşaçıların istifadəsinə verilir.

Arxivdə mühafizə edilən 1901-1930-cu illəri əhatə edən qrammofon vallarının ayrı-ayrı firmalar üzrə kataloqlarının hazırlanması işləri yekunlaşdırılıb. Klassik xanəndə və ifaçıların təbliği məqsədilə videoxülasələr hazırlanacaq. Arxiv əməkdaşları sənədlərdən istifadə etməklə Muğam Mərkəzinin "Naməlum xanəndələrin axtarışları" layihəsində yaxından iştirak edirlər. Belə tədbirlər sırasında klassik xanəndələr Məşədi Məhəmməd Fərzəliyev və Məşədi Qafar Qaryağdı (Cabbar Qaryağdıoğlunun özündən 19 yaş kiçik qardaşı) ilə bağlı layihələr var.

Səs Yazıları Arxivində 70-ə yaxın Qarabağ şəhidinin həyatını əks etdirən görüntü sənədləri toplanılıb, daimi mühafizəyə qəbul edilib. Zəfər Günü ərəfəsində şəhidlərimizin valideynləri ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



Dostluq və qardaşlıq rəmzi: "Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub"

2023-cü ilin dağıdıcı zəlzələlərdən zərər çəkmiş Türkiyənin Kahramanmaraş şəhərində sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tikintisi davam edən "Azərbaycan" məhəlləsində yerləşən bu təhsil müəssisəsinin açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.

Məktəbin şagirdlərindən biri Azərbaycan-Türkiyə dostluğu və həmrəyliyi barədə şeir oxuyub. Sonra vilayətin rəqs kollektivlərinin çıxışı olub.

Məktəb binasında iki qardaş ölkənin Dövlət bayraqları, həmçinin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəsmləri olan plakatlar asılıb. Tədbirdə çıxış edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı öz əksini konkret layihələrdə və proqramlarda tapır. Nazir həmçinin qeyd edib: "Qardaşlığımızın təzahürələrindən biri Kahramanmaraşda Heydər Əliyev adına ibtidai məktəb oldu. Ümidvaram ki, bu məktəb tezliklə Azərbaycanın məktəblərindən biri ilə qardaşlaşacaq, türkiyəli və azərbaycanlı şagirdlər və pedaqoqlar isə qarşılıqlı səfərlər edəcəklər".

Emin Əmrullayev iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlıq tarixində daha bir mühüm hadisəyə - Bakıda Azərbaycan-Türkiyə Uni-

versitetinin açılışına diqqət çəkib. Nazir yeni universiteti Türkiyə və Azərbaycan liderləri arasında dostluğun ən yaxşı təzahürü adlandırıb.

Nazir xatırladı ki, Bakıda bu təhsil layihəsi Türkiyənin üç universiteti və Azərbaycan universitetlərindən birinin birgə əməkdaşlığı ilə həyata keçirilib. O, həmçinin Xankəndidə Qarabağ Universitetinin açılışını xatırladaraq deyib: "Əminəm ki, Qarabağ Universiteti bütün türk dünyasının daha bir təhsil mərkəzinə çevriləcək".

Təhsil naziri iki qardaş ölkənin şagirdlərini yeni tədris ili münasibətilə təbrik edib. Deyib ki, gənc nəslin vətənpərvərlik və Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq ruhunda tərbiyə olunması üçün bütün səylər səfərbər edilməlidir.

Qeyd edək ki, təbii fəlakət zonasında məktəb tikintisi Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə həyata keçirilib.

Qardaş ölkənin milli təhsil naziri Yusuf Tekin öz növbəsində Türkiyədə təbii fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib.

"Biz bütün dost ölkələrə, xüsusən də Azərbaycana, qardaş ölkənin hər bir sakininə



minnətdarlıq", - deyə nazir vurğulayıb.

Yusuf Tekin zəlzələlərin monfi nəticələrinin tezliklə tamamilə aradan qaldırılacağına və təbii fəlakət zonasında bütün təhsil müəssisələrinin işini tam şəkildə bərpa edəcəyinə əminliyini bildirib.

Sonra Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Kahramanmaraş vilayətinin rəhbər şəxsləri çıxış ediblər.

Daha sonra nazirlər uşaqlarla birlikdə Heydər Əliyev adına ibtidai məktəbin rəmzi açılışını bildirdi. Kahramanmaraş rəhbərliyini bir sıra qəzalı məktəb binalarını sökməyə məcbur edən keçənlik faciənin miqyasını nəzərə alsaq, tədris prosesi iki növbədə təşkil edilə bilər. Vilayətin digər təhsil ocaqlarından yüzlərlə şagird Heydər Əliyev adına ibtidai məktəbə köçürüləcək.

Məktəbin açılış mərasimində Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinin əməkdaşları, MİDA-nın əməkdaşları, Kahramanmaraş vilayətinin rəhbərliyi də iştirak ediblər.

lələr üçün otaqlar ayrılıb. Məktəb ən müasir tələblərə uyğun, tədris prosesi üçün lazım olan bütün avadanlıqla təchiz edilib.

Bu təhsil ocağında idman zalı, kitabxana, məscid, yeməcxana, zərurət yarandıqda sığınacaq kimi istifadə oluna biləcək otaq var. Bundan əlavə, burada basketbol, həmçinin balacaqlar üçün oyun meydancaqları yaradılıb. Məktəbin ərazisi abadlaşdırılıb. Binada əlilliyi olan uşaqların da təhsil almaları üçün zəruri şərait yaradılıb.

Tezliklə ibtidai siniflərdə dərslər başlayacaq. Kahramanmaraş rəhbərliyini bir sıra qəzalı məktəb binalarını sökməyə məcbur edən keçənlik faciənin miqyasını nəzərə alsaq, tədris prosesi iki növbədə təşkil edilə bilər. Vilayətin digər təhsil ocaqlarından yüzlərlə şagird Heydər Əliyev adına ibtidai məktəbə köçürüləcək.

Məktəbin açılış mərasimində Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinin əməkdaşları, MİDA-nın əməkdaşları, Kahramanmaraş vilayətinin rəhbərliyi də iştirak ediblər.

Kahramanmaraşda "Azərbaycan" yaşayış massivinin tikintisi sürətlə davam edir

2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" yaşayış massivinin tikintisi davam edir.

AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 28,5 hektar olan ərazidə fəal tikinti işləri aparılır. "Azərbaycan" massivinin baş planına uyğun olaraq, ümumilikdə 1300 mənşildən ibarət 71 yaşayış binası istifadəyə veriləcək. Massivin ərazisində 764 qeyri-yaşayış obyektinin tikintisi də planlaşdırılıb.

Məhəllənin yaşillıq zonası 14 hektar ərazini əhatə edəcək, həmçinin 3,5 hektar ərazidə parkın salınması da planlaşdırılıb.

Azərbaycan hökumətinin xətti ilə "Azərbaycan" massivi ərazisində görülən



işlər 100 milyon dollar dəyərində qiy-mətləndirilir. Layihə çərçivəsində Azərbaycan Nazirlər Kabinetinin icraedici orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir.

Dövlət agentliyinin nümayəndələri AZƏRTAC-a bildiriblər ki, baş plana uyğun olaraq, MİDA yaşayış massivinin 7, 8, 11 və 12-ci məhəllələrində (cəmi 456 mən-

zil və 328 qeyri-yaşayış obyektini) işlər həyata keçirir.

Xəbər verildiyi kimi, MİDA-nın səyləri sayəsində Heydər Əliyev adına ibtidai məktəb artıq tikilib. Bundan əlavə, Mədəniyyət Mərkəzinin layihələndirilməsi prosesi başa çatdırılıb, bundan sonra tikinti işlərinə start veriləcək.

"Fəlakət zonasından olan uşaqlara dəstək verdiyi üçün Azərbaycana səmimi-qəlbədən minnətdarıq"

"Türkiyənin Kahramanmaraş vilayətinin sakinləri 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırılmasına verdiyi töhfəyə görə qardaş Azərbaycan hökuməti və xalqına səmimi-qəlbədən minnətdardır".

Bu sözləri AZƏRTAC-a Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib.

Onun sözlərinə görə, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər.

Erhan Baydur "Azərbaycan" məhəlləsi layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib. "Kahramanmaraş sakinlərinin

gənc nəslinin yetişdirilməsində xidmətlərinə görə Azərbaycanın bütün strukturlarına və şəxson Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm", - deyə vilayət təhsil şöbəsinin müdiri qeyd edib.

Baydur xatırladı ki, Heydər Əliyev adına yeni ibtidai məktəbin yerində əvvəllər də təhsil müəssisəsi olub, lakin ötən il baş verən zəlzələ zamanı dağıldığına görə sökülüb.

Azərbaycanın sayəsində yeni müasir məktəb tikilib. Azərbaycan hökuməti adından layihənin icraçı orqanı MİDA Mənzil İnşaatı Dövlət Agentliyidir.

"Köhnə məktəbdə təhsil alan uşaqlar müvəqqəti olaraq başqa təhsil müəssisələri üzrə bölüşdürülüb. Yeni məktəblərin qeydiyyata da aparılıb. Heydər Əliyev adına ibtidai məktəb açılandan dərhal sonra onların hamısı yeni binada dərəcə başlayacaqlar", - deyə vilayət təhsil şöbəsinin müdiri vurğulayıb.

İki qardaş ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılış mərasimi

minin keçirilməsi sentyabrın 11-nə planlaşdırılıb.

İbtidai məktəbin girişində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsvirləri olan obelisk ucaldılıb.

Üçmərtəbəli müasir məktəb binasının tikintisi zamanı sağlamlıq imkanları məhduf uşaqlar da nəzərə alınıb. Məktəbdə həmçinin idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer də var.

Məktəbə bitişik ərazi abadlaşdırılıb, hazırlıq bölməsindəki şagirdlər üçün uşağ meydançası yaradılıb.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan altı manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"YAŞAT" Fondunun şəhidlərimizin övladlarına dəstək tədbirləri davam etdirilir



"YAŞAT" Fondunun təşkilatçılığı, "Azərkontrakt" ASC-nin və "Roof Academic Training" MMC-nin dəstəyi ilə şəhid övladlarının dünyanın nüfuzlu universitetlərinə təqəddül qəbul olmalarına dəstək göstərilməsi nəzərdə tutulur.

Fondun AZƏRTAC-a bildirilən ki, program şahidlərimizin 9, 10, 11-ci siniflərdə və universitetin 1-ci kursunda (yenidən bakalavr dərəcəsinə müraciət etmək istəyən) təhsil alan övladlarının bakalavriat, 3 və 4-cü kurs tələbəsi olan şahid övladlarının isə magistr təhsilindən yararlanmasına imkan yaradacaq.

Qeyd olunan meyarlara cavab verən şahid övladları yalnız onlayn qaydada müraciət edə bilərlər. İlk müraciət formasını dolduran namizədlərin seçimi növbəti mərhələdə müvafiq müəssisə tərəfindən təşkil edilən fərdi mərhələlərdən ibarət müsahibə əsasında aparılacaq. Qeydiyyat üçün link "YAŞAT" Fondunun saytında yerləşdirilib.

"Lazur" MMC-yə (VÖEN: 1701417071) məxsus özəl tibb fəaliyyətinə dair 17.08.2016-cı il tarixli İN/L-1771/2016 qeydiyyat nömrəli lisenziya itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyini rəhbərliyi Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və AHİK-in kollektivi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi Beynəlxalq əlaqələr şöbəsinin müvəkkili Aytac Baxşalievaya oğlu

SAHİBİN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Gənc Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadıqov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi Beynəlxalq əlaqələr şöbəsinin müvəkkili Aytac Baxşalievaya oğlu

SAHİBİN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və katibin xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Əhliman Əmiraslanov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərnerji" ASC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini Xanbala Orucova atası

TUBAİL ORUCOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərnerji" ASC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalova qardaşı

TOFIQ ZEYNALOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi
	434-63-30, 539-72-39	- 539-63-82, 432-37-68
Məsəl katib	- 539-43-23,	İctimaiyyət şöbəsi
	539-44-91,	- 539-49-20, 434-55-58
Məsəl katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	- 539-49-20, 538-31-11,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Fototillüstrasiya şöbəsi
		- 538-84-73,
		Kompyuter mərkəzi
		- 538-20-87,
		Mühəssisatlıq
		- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmis, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4130
Sifariş 2062

Qiyməti 60 qəpik